

TEST: 1709#01#Y15#01#500 (İMTAHAN)

Test	1709#01#Y15#01#500 (imtahan)
Fənn	1709 - Maliyyə hüququ
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	34
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 01#01

Ad	01#01
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir? (Çəki: 1)

- xarici maliyyə münasibətlərini
- bütün pul münasibətlərini
- maliyyə münasibətlərini
- vergi münasibətlərini
- gömrük münasibətlərini

Sual: Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir? (Çəki: 1)

- xarici maliyyə münasibətlərini
- bütün pul münasibətlərini

- pul fondlarının bölüşdürülməsi münasibətlərini
 - vergi münasibətlərini
 - gömrük münasibətlərini
-

Sual: Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir? (Çəki: 1)

- pul fondlarının yaradılması münasibətlərini
 - [yeni cavab]bütün pul münasibətlərini
 - xarici maliyyə münasibətlərini
 - vergi münasibətlərini
 - gömrük münasibətlərini
-

Sual: Maliyyə hüququ aşağıdakı münasibətlərdən hansını tənzimləyir? (Çəki: 1)

- xarici maliyyə münasibətlərini
 - pul fondlarının istifadəsi münasibətlərini
 - maliyyə münasibətlərini
 - vergi münasibətlərini
 - gömrük münasibətlərini
-

Sual: Maliyyə və onunla bağlı münasibətlər bir qayda olaraq hesab edilir? (Çəki: 1)

- mütləq valyuta münasibəti
 - mütləq pul münasibəti
 - mütləq emissiya münasibəti
 - mütləq kredit münasibəti
 - mütləq borc münasibəti
-

Sual: Əmək haqqı münasibətləri ilə bağlı pul münasibətləri hansı hüququ sahəsinin predmeti hesab edilir? (Çəki: 1)

- cinayət hüququnun
 - maliyyə hüququnun
 - inzibati hüquq
 - mülkü hüququn
 - əmək hüququnun
-

Sual: Mərkəzi Bankının rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları nə hesab edilir? (Çəki: 1)

- maliyyə fondu
 - pul fondu
 - varidat fondu
 - qızıl fondu
 - qızıl-valyuta fondu
-

Sual: Qızıl-valyuta fonduna nə aid edilir? (Çəki: 1)

- dövlətin qızıl ehtiyatı və milli valyuta ehtiyatları
- dövlətin pul ehtiyatı və xarici dönerli valyuta ehtiyatları
- dövlətin qızıl ehtiyatı və konvertləşməyən valyuta ehtiyatları

- dövlətin qızıl ehtiyatı və xarici dönərli valyuta ehtiyatları
 - dövlətin varidat ehtiyatı və dönərli valyuta ehtiyatları
-

Sual: Dövlətin bir illik maliyyə planı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- dövlət krediti
 - dövlət sığortası
 - dövlət büdcəsi
 - dövlət borcu
 - dövlət maliyyəsi
-

Sual: Pul vəsaitlərinin yaradılması metodları aşağıdakılardan hansıdır? (Çəki: 1)

- məcburi və zəruri
 - öhdəlik və könüllü
 - məcburi və könüllü
 - könüllü və qarşılıqlı
 - məcburi və birdəfəlik
-

Sual: Respublikanın icra hakimiyyətinin rəhbəri kimi Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsinə əsasən, respublikanın dövlət büdcəsini Milli Məclisin təsdiqinə təqdim edir ? (Çəki: 1)

- 119-cu maddəsinə
 - 99-cu maddəsinə
 - 129-cu maddəsinə
 - 109-cu maddəsinə
 - 139-cu maddəsinə
-

Sual: Respublikanın icra hakimiyyətinin rəhbəri kimi Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsinə əsasən, dövlətin iqtisadi və sosial inkişaf proqramlarını təsdiq edir? (Çəki: 1)

- 119-cu maddəsinə
 - 109-cu maddəsinə
 - 129-cu maddəsinə
 - 99-cu maddəsinə
 - 139-cu maddəsinə
-

Sual: Xüsusi səlahiyyətli idarəçilik orqanları maliyyə fəaliyyətində iştirak dərəcəsindən asılı olaraq...? (Çəki: 1)

- iki qrupa bölünür
 - beş qrupa bölünür
 - üç qrupa bölünür
 - altı qrupa bölünür
 - bir qrupa bölünür
-

Sual: Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən dövlət idarəçilik orqanı hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - Azərbaycan Respublikası Hesablama Palatası
 - Azərbaycan Respublikası Nazirlər Kabineti
 - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikası Vergilər Nazirliyi
-

Sual: Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə olunmasını təşkil edən dövlət idarəçilik orqanı hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikası Vergilər Nazirliyi
 - Azərbaycan Respublikası Hesablama Palatası
 - Azərbaycan Respublikası Nazirlər Kabineti
 - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
-

Sual: Azərbaycan Respublikasında maliyyə fəaliyyəti sahəsində xüsusi səlahiyyətli dövlət idarəçilik orqanı hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikası Vergilər Nazirliyi
 - Azərbaycan Respublikası Hesablama Palatası
 - Azərbaycan Respublikası Nazirlər Kabineti
 - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
-

Sual: Maliyyə hüququ spesifik ictimai münasibələr dairəsi olub hansı münasibətləri əhatə edir (Çəki: 1)

- İctimai münasibətləri
 - İqtisadi münasibətləri
 - maliyyə münasibətləri
 - Sosial münasibətləri
 - Siyasi münasibətləri
-

Sual: İqtisadiyyatın inkişaf tempinin müəyyən edilməsi üçün bütün dünyada hansı vahid və əsas makroiqtisadi göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- Milli Gəlir (MG) və Ümumi Daxili Məhsul (ÜDM)
 - Milli Gəlir (MG) və Ümumi Milli Məhsul (ÜMM)
 - Milli Gəlir (MG)
 - Ümumi Daxili Məhsul (ÜDM)
 - Ümumi Milli Məhsul (ÜMM)
-

Sual: Ümumi Daxili Məhsul dedikdə...? (Çəki: 1)

- müəyyən dövrdə, məsələn, bir ildə yaradılmış ümumi məhsul dəyərindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri və amortizasiya fondu çıxıldıqdan sonra yerdə qalan hissəsidir.
- mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən müəssisələrin, maddi və xidmət sahələrinin məhsullarının illik ümumi dəyəridir.
- dövlətin funksiyalarının həyata keçirilməsini təmin edən pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər

sistemi kimi ifadə olunur.

- Hamısı
- Heç biri

Sual: Milli gəlir dedikdə...? (Çəki: 1)

- müəyyən dövrdə, məsələn, bir ildə yaradılmış ümumi məhsul dəyərindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri və amortizasiya fondu çıxıldıqdan sonra yerdə qalan hissəsidir.
 - Mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən müəssisələrin, maddi və xidmət sahələrinin məhsullarının illik ümumi dəyəridir.
 - dövlətin funksiyalarının həyata keçirilməsini təmin edən pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur.
- Hamısı
 - Heç biri

Sual: Maliyyənin anlayışı hansıdır? (Çəki: 1)

- müəyyən dövrdə, məsələn, bir ildə yaradılmış ümumi məhsul dəyərindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri və amortizasiya fondu çıxıldıqdan sonra yerdə qalan hissəsidir.
 - Mənsubiyyətindən asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən müəssisələrin, maddi və xidmət sahələrinin məhsullarının illik ümumi dəyəridir
 - dövlətin funksiyalarının həyata keçirilməsini təmin edən pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur.
- Hamısı
 - Heç biri

Sual: Hansı maliyyənin funksiyalarıdır (Çəki: 1)

- Bölgü
- Nəzarət
- Tənzimləyici
- hamısı
- Heç biri

BÖLMƏ: 01#02

Ad	01#02
Suallardan	61
Maksimal faiz	61
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: ÜDM-in və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi hansı formada baş verir? (Çəki: 1)

- əmtəə formasında
 - pul formasında
 - nəqdsiz formada
 - mübadilə formasında
 - istehlak formasında
-

Sual: ÜDM-in və Milli Gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi pul formasında baş verir və bunun üçün dövlət hansı mexanizmdən bir vasitə kimi istifadə edir? (Çəki: 1)

- sığorta mexanizmindən
 - pul-kredit mexanizmindən
 - maliyyə mexanizmindən
 - bank mexanizmindən
 - konsalting mexanizmindən
-

Sual: Maliyyənin üzvü surətdə bağlılığı vardır? (Çəki: 1)

- bank münasibətlərilə
 - əmtəə-pul münasibətlərilə
 - kredit münasibətlərilə
 - valyuta münasibətlərilə
 - emissiya münasibətlərilə
-

Sual: Maliyyə dövlətin öz vəzifə funksiyalarını həyata keçirməsi üçün tətbiq etdiyi bir iqtisadi mexanizm olmaqla təmin edir? (Çəki: 1)

- Milli gəlirin yenidən bölgüsü mexanizmini
 - Milli gəlirin yenidən bölgüsü mexanizmini
 - ÜMM-in və milli gəlirin bölgüsü mexanizmini
 - ÜXM-in bölgüsünü və yenidən bölgüsü mexanizmini
 - XDM-in bölgüsünü və yenidən bölgüsü mexanizmini
-

Sual: Maliyyə aspektindən aşağıdakılardan hansı pul münasibəti hesab edilir? (Çəki: 1)

- alqı-satqı münasibətləri
 - barter münasibətləri
 - beynəlxalq münasibətlər
 - akkreditiv münasibətləri
 - əmək haqqı münasibətləri
-

Sual: Maliyyə aspektindən aşağıdakılardan hansı pul münasibəti hesab edilir? (Çəki: 1)

- akkreditiv münasibətləri
 - sosial münasibətlər
 - beynəlxalq münasibətlər
 - tədarük münasibətləri
 - barter münasibətləri
-

Sual: Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...? (Çəki: 1)

- dövlətin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi həyata keçirilmiş olsun
 - bələdiyyə pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
 - dövlətin pul vəsaiti fondlarının yaradılması və bölüşdürülməsi həyata keçirilmiş olsun
 - dövlətin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
 - dövlətin pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
-

Sual: Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...? (Çəki: 1)

- ərazi vahidlərinin pul vəsaiti fondlarının istifadə olunması həyata keçirilmiş olsun
 - ərazi vahidlərinin pul vəsaiti fondlarının yaradılması və ya bölüşdürülməsi həyata keçirilmiş olsun
 - ərazi vahidlərinin maliyyəsinin yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
 - ərazi vahidlərinin pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
 - ərazi vahidlərinin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
-

Sual: Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...? (Çəki: 1)

- idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması və istifadə olunması həyata keçirilmiş olsun
 - idarə və təşkilatların pul vəsaiti fondlarının bölüşdürülməsi həyata keçirilmiş olsun
 - idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
 - idarə və təşkilatların pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
 - idarə və təşkilatların pul vəsaiti fondlarının istifadə olunması həyata keçirilmiş olsun
-

Sual: Maliyyə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman...? (Çəki: 1)

- müəssisələrin pul vəsaiti fondlarının yaradılması və ya istifadə olunması həyata keçirilmiş olsun
 - müəssisələrin pul vəsaiti fondlarının bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
 - müəssisələrin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olsun
 - müəssisələrin pul vəsaiti fondlarının istifadə olunması həyata keçirilmiş olsun
 - müəssisələrin pul vəsaiti fondlarının yaradılması və istifadə olunması həyata keçirilmiş olsun
-

Sual: Maliyyə sistemi bir-birilə qarşılıqlı əlaqəli olan müxtəlif məcmusundan ibarətdir (Çəki: 1)

- bank institutlarının
- hüquq institutlarının
- maliyyə institutlarının
- sığorta institutlarının

- dövlət institutlarının
-

Sual: Bir-birilə qarşılıqlı əlaqəli olan müxtəlif maliyyə institutlarının məcmusu nəyi formalaşdırır? (Çəki: 1)

- dövlət sistemini
 - sığorta sistemini
 - kredit sistemini
 - maliyyə sistemini
 - təsərrüfat sistemini
-

Sual: Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- dövlət maliyyəsi
 - kredit fondu
 - dövlət sığorta fondu
 - qeyri-rezidentlərin maliyyəsi
 - müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
-

Sual: Aşağıdakılardan hansı dövlət maliyyəsinə aid hesab edilir? (Çəki: 1)

- mənfəət
 - transfertlər
 - subvensiyalar
 - büdcə sistemi
 - xarici bölmə
-

Sual: Aşağıdakılardan hansı dövlət maliyyəsinə aid hesab edilir? (Çəki: 1)

- dövlət büdcədənkanar fondları
 - subvensiyalar
 - mənfəət
 - xarici bölmə
 - transfertlər
-

Sual: Aşağıdakılardan hansı dövlət maliyyəsinə aid hesab edilir? (Çəki: 1)

- xarici bölmə
 - transfertlər
 - mənfəət
 - dövlət krediti
 - subvensiyalar
-

Sual: Azərbaycan Respublikasının maliyyə sistemində aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- dövlət maliyyəsi
- subvensiyalar
- dövlət sığorta fondu
- kredit fondu

- müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
-

Sual: Aşağıdakılardan hansı maliyyə hüququnun mənbəyi hesab edilmir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası
 - Azərbaycan Respublikasının Vergi məəcəlləsi
 - Azərbaycan Respublikası prezidentinin fərmanları
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
 - Azərbaycan Respublikası Milli Məclisinin fərmanları
-

Sual: Aşağıdakılardan hansı müəssisələrin, idarələrin və təşkilatların maliyyəsinə aid hesab edilir? (Çəki: 1)

- büdcə təşkilatlarının və müəssisələrinin maliyyəsi
 - sığorta təşkilatlarının və müəssisələrinin maliyyəsi
 - dövlət təşkilatlarının və müəssisələrinin maliyyəsi
 - komməriya təşkilatlarının və müəssisələrinin maliyyəsi
 - maliyyə təşkilatlarının və müəssisələrinin maliyyəsi
-

Sual: Maliyyə sisteminin elementləri hansı səviyyələrdə formalaşdırılır? (Çəki: 1)

- Maliyyə sisteminin elementləri hansı səviyyələrdə formalaşdırılır?
 - yerli inzibati ərazi vahidləri və şəhərlər səviyyəsində
 - respublika vahidləri və iqtisadi rayonlar səviyyəsində
 - respublika və yerli inzibati ərazi vahidləri səviyyəsində
 - bələdiyyələr və yerli inzibati ərazi vahidləri səviyyəsində
-

Sual: Aşağıdakılardan hansı büdcədən kənar məqsədli fond hesab edilir? (Çəki: 1)

- kreditlərin maliyyələşdirilməsi fondu
 - sosial sığorta fondu
 - təkrar sığorta fondu
 - əhəlinin sosial müdafiə fondu
 - investisiya resursları fondu
-

Sual: Aşağıdakılardan hansı büdcədən kənar məqsədli fond hesab edilir? (Çəki: 1)

- kreditlərin maliyyələşdirilməsi fondu
 - sosial sığorta fondu
 - dövlət yol fondu
 - investisiya resursları fondu
 - təkrar sığorta fondu
-

Sual: Qızıl-valyuta fondu dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- Mərkəzi Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
 - Ata Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
 - Xalq Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
 - Beynəlxalq Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
 - Texnika Bankın rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatları
-

Sual: Dövlət Neft Fondu hesab olunur? (Çəki: 1)

- dövlətin gəlir fondu
 - dövlətin gələcəyi fondu
 - dövlətin büdcə fondu
 - dövlətin maliyyə fondu
 - dövlətin ehtiyat fondu
-

Sual: Dövlət Neft Fondu mahiyyət etibarilə.....? (Çəki: 1)

- büdcə fonddur
 - özəl fonddur
 - hökumət fondudur
 - büdcədən kənar fonddur
 - sosial müdafiə fondudur
-

Sual: Sığorta fondunun mənbələri hesab edilir? (Çəki: 1)

- hüquqi və fiziki şəxslərdən alınan kreditlər
 - hüquqi və fiziki şəxslərdən alınan mənfəət vergisi
 - hüquqi və fiziki şəxslərdən alınan büdcə haqları
 - hüquqi və fiziki şəxslərdən alınan sığorta haqları
 - hüquqi və fiziki şəxslərdən alınan lisenziya haqları
-

Sual: Fransız hüquqşünas alimi Pol Mari Qodme maliyyə sistemi təşkil edən pul vəsaiti fondları bir-birini qarşılıqlı surətdə tamamlayan mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş fondları aşağıdakı kimi təsnifləşdirir? (Çəki: 1)

- dövlət fondları və birgə fondlar
 - birgə fondlar və özəl fondlar
 - dövlət maliyyəsi və özəl fondlar
 - dövlət fondları və özəl fondlar
 - dövlət sistemi və özəl sistemlər
-

Sual: Mərkəzləşdirilmiş fondlara aşağıdakılardan hansı aid edilir? (Çəki: 1)

- bələdiyyə sərəncamında olan pul vəsaiti fondları
 - dövlətin sərəncamında olan pul vəsaiti fondları
 - icra hakimiyyətinin sərəncamında olan pul vəsaiti fondları
 - hökumətin sərəncamında olan pul vəsaiti fondları
 - parlamentin sərəncamında olan pul vəsaiti fondları
-

Sual: Mərkəzləşdirilməmiş fondlara aşağıdakılardan hansı aid edilir? (Çəki: 1)

- dövlət maliyyəsi
 - müəssisə və təşkilatların maliyyəsi
 - müəssisə və təşkilatların kreditləri
 - müəssisə və təşkilatların borcları
 - müəssisə və təşkilatların öhdəlikləri
-

Sual: Mərkəzləşdirilmiş fondlara ilk növbədə aid edilir? (Çəki: 1)

- dövlət büdcəsi və dövlət krediti
 - dövlət büdcəsi və büdcədən kənar fondlar
 - dövlət büdcəsi, büdcədən kənar fondlar, dövlət krediti
 - büdcədən kənar fondlar və dövlət krediti
 - dövlət maliyyəsi və dövlət sığortası
-

Sual: Dövlətin maliyyə fəaliyyəti hansı prinsipə əsaslanmalıdır? (Çəki: 1)

- bölgü prinsipinə
 - fərdçilik prinsipinə
 - bərabərlik prinsipinə
 - effektivlik prinsipinə
 - vahidlik prinsipinə
-

Sual: Dövlətin maliyyə fəaliyyəti zamanı əsaslanılan vahidlik prinsipi hesab edilir? (Çəki: 1)

- effektivlik prinsipi
 - fərdçilik prinsipi
 - bölgü prinsipi
 - konstitusion prinsip
 - bərabərlik prinsipi
-

Sual: Respublika ərazisində bütün maliyyə əməliyyatlarının vahidlik prinsipinə aşağıdakılardan hansı aid edilir? (Çəki: 1)

- maliyyə əməliyyatlarının birlikdə aparılması
 - maliyyə əməliyyatlarının sistemli aparılması
 - maliyyə əməliyyatlarının eyni formada aparılması
 - maliyyə əməliyyatlarının vahid milli valyutada aparılması
 - maliyyə əməliyyatlarının fasiləsiz aparılması
-

Sual: Respublika ərazisində bütün maliyyə əməliyyatlarının vahidlik prinsipinə aşağıdakılardan hansı aid edilir? (Çəki: 1)

- respublika ərazisində vahid maliyyə siyasətinin aparılması
 - respublika ərazisində vahid vergi siyasətinin aparılması
 - respublika ərazisində vahid büdcə siyasətinin aparılması
 - respublika ərazisində vahid kredit siyasətinin aparılması
 - respublika ərazisində vahid sığorta siyasətinin aparılması
-

Sual: Respublika ərazisində bütün maliyyə əməliyyatlarının vahidlik prinsipinə aşağıdakılardan hansı aid edilir? (Çəki: 1)

- maliyyə əməliyyatlarının fasiləsiz aparılması
 - maliyyə əməliyyatlarının vahid qaydalara əməl olunmaqla aparılması
 - maliyyə əməliyyatlarının vahid xarici valyutada aparılması
 - maliyyə əməliyyatlarının birlikdə aparılması
 - maliyyə əməliyyatlarının sistemli aparılması
-

Sual: Pul vəsaitlərinin yaradılmasının məcburi metodlarına aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- büdcə fondlarına məcburi ayırmalar
 - dövlət büdcəsinə məcburi ayırmalar
 - bələdiyyə büdcəsinə məcburi ayırmalar
 - büdcəgənkənar fondlara məcburi ayırmalar
 - neft fonduna məcburi ayırmalar
-

Sual: Pul vəsaitlərinin yaradılmasının məcburi metodlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Pul vəsaitlərinin yaradılmasının məcburi metodlarına aşağıdakılardan hansı aid deyil?
 - büdcəgənkənar fondlara məcburi ayırmalar metodu
 - dövlət kreditləşdirilməsi metodu
 - pul emissiyası metodu
 - rüsum və yığımlar
-

Sual: Pul vəsaitlərinin yaradılmasının könüllü metodlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi metodu
 - icbari tənzimləmə metodu
 - könüllü sığorta metodu
 - könüllü ianələr metodu
 - qısamüddətli dövlət istiqrazlarının buraxılması metodu
-

Sual: Pul vəsaitlərinin yaradılmasının könüllü metodlarına aşağıdakılardan hansı (Çəki: 1)

- pul vəsaitlərinin borca cəlb edilməsi
 - pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi
 - pul vəsaitlərinin sığortaya cəlb edilməsi
 - pul vəsaitlərinin istiqrazlara cəlb edilməsi
 - pul vəsaitlərinin büdcəyə cəlb edilməsi
-

Sual: Pul vəsaitlərinin bölüşdürülməsi metodları aşağıdakılardan hansıdır? (Çəki: 1)

- qaytarılmaq və əvəzləşdirmək şərtilə maliyyələşdirmə
 - bağışlamaq və qaytarılmamaq şərtilə maliyyələşdirmə
 - əvəzləşdirmək və qaytarılmamaq şərtilə maliyyələşdirmə
 - qaytarılmaq və qaytarılmamaq şərtilə maliyyələşdirmə
 - sistemləşdirmək və təmərküzləşdirmək şərtilə maliyyələşdirmə
-

Sual: Büdcə ssudası və bank krediti pul vəsaitlərinin bölüşdürülməsinin hansı metoduna aiddir? (Çəki: 1)

- qaytarılmamaq şərtilə maliyyələşdirmə metoduna
- qaytarılmaq şərtilə maliyyələşdirmə metoduna
- bağışlamaq şərtilə maliyyələşdirmə metoduna

- əvəzləşdirmək şərtilə maliyyələşdirmə metoduna
 - sistemləşdirmək şərtilə maliyyələşdirmə metoduna
-

Sual: Dövlət məaliyyə fəaliyyətini həyata keçirən ümumi səlahiyyətli dövlət orqanı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Hökumət
 - Maliyyə Nazirliyi
 - Xəzinədarlıq
 - Milli Məclis
 - Nazirlər Kabineti
-

Sual: Dövlət məaliyyə fəaliyyətini həyata keçirən ümumi səlahiyyətli dövlət orqanı kimi Milli Məclis ixtisaslaşmış xüsusi qrupu aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Bölüşdürmə Palatası
 - Milli Palata
 - Hesablama Palatası
 - Nəzarət Palatası
 - Əlaqələndirmə Palatası
-

Sual: Milli Məclisdə daimi fəaliyyət göstərən, ona hesabat verən, ən başlıcası isə dövlət büdcəsinin icrası üzərində dövlət nəzarətini həyata keçirən orqan hansıdır? (Çəki: 1)

- Bölüşdürmə Palatası
 - Milli Palata
 - Əlaqələndirmə Palatası
 - Nəzarət Palatası
 - Hesablama Palatası
-

Sual: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin aşağıdakı səlahiyyəti yoxdur? (Çəki: 1)

- dövlətin iqtisadi və sosial inkişaf proqramlarını təsdiq etmək
 - respublikanın dövlət büdcəsini Milli Məclisin təsdiqinə təqdim etmək
 - dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi icra hakimiyyəti orqanı yaratmaq
 - dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində yerli icra hakimiyyəti orqanları yaratmaq
 - dövlət məqsədləri üçün dövlət büdcəsini bölüşdürmək
-

Sual: «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında» Əsasnamə təsdiq edilmişdir? (Çəki: 1)

- Prezident sərəncamı ilə
 - Prezident qanunu ilə
 - Prezident fərmanı ilə
 - Prezident göstərişi ilə
 - Prezident qərarı ilə
-

Sual: Maliyyə haqqında elmi mənbələr «maliyyə» anlayışının hansı sözdən törəndiyini təsdiqləyir (Çəki: 1)

- İtalyanca «finantio»- «ödəmə»
 - yunanca «finantio»- «ödəmə»
 - latınca «finantio»- «ödəmə»
 - fransızca «finantio»- «ödəmə»
 - kirilcə «finantio»- «ödəmə»
-

Sual: Bizə məlum olan «maliyyə» sözü «mal» şumer kökündən törənmiş, ərəb xilafəti dövründə aidiyyət bildiren «iyyə» şəkilçisi ilə tamamlanmış və azərbaycanca hansı mənada işlənir (Çəki: 1)

- var-dövlət
 - sərvət toplama
 - pul yığma
 - pul bölmə
 - pul toplama
-

Sual: Köhnə hüquq ədəbiyyatlarından fərqli olaraq müasir dövrdə maliyyə hüququ sahəsinə aid əcnəbi alimlərin elmi monoqrafiya və dərsliklərində maliyyənin anlayışı və iki aspektdən səciyyələndirilir. Bunlar hansılardır (Çəki: 1)

- Sosial və maddi
 - Sosial və siyasi
 - İqtisadi və sosial
 - maddi və iqtisadi
 - İqtisadi və siyasi
-

Sual: Maddi məzmununa görə maliyyə...? (Çəki: 1)

- dövlətin, onun inzibati ərazi vahidliklərinin, habelə müəssisə, idarə və təşkilatların pul vəsaiti fondudur.
 - iqtisadi və sosial ehtiyacların təmin edilməsi üçün zəruri olan dövlətin, onun ərazi vahidlərinin, müəssisə, idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər kimi başa düşülməlidir.
 - dövlətin, ərazi vahidlərinin, müəssisə, idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olur.
 - Hamısı
 - Heç biri
-

Sual: İqtisadi münasibətlər kimi maliyyə...? (Çəki: 1)

- dövlətin, onun inzibati ərazi vahidliklərinin, habelə müəssisə, idarə və təşkilatların pul vəsaiti fondudur
- iqtisadi və sosial ehtiyacların təmin edilməsi üçün zəruri olan dövlətin, onun ərazi vahidlərinin, müəssisə, idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər kimi başa düşülməlidir.
- dövlətin, ərazi vahidlərinin, müəssisə, idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olur.

- Hamısı
 - Heç biri
-

Sual: Maliyyənin bölgü funksiyası dedikdə...? (Çəki: 1)

- pul vəsaitləri dövlətin, inzibati ərazi vahidlərinin, müəssisə, idarə və təşkilatların, fiziki şəxslərin sərəncamına daxil olur
 - «bütün bölgü posesinin gedişini izləmək qabiliyyəti»ndə öz əksini tapır
 - Maliyyənin cəmiyyətdə mövcud münasibətlərə – iqtisadi, sosial, siyasi, ailə, mənəvi, əxlaq və s. münasibətlərin inkişafına təsir etməsində təzahür edir
 - Hamısı
 - Heç biri
-

Sual: Maliyyənin nəzarət funksiyası dedikdə...? (Çəki: 1)

- pul vəsaitləri dövlətin, inzibati ərazi vahidlərinin, müəssisə, idarə və təşkilatların, fiziki şəxslərin sərəncamına daxil olur
 - «bütün bölgü posesinin gedişini izləmək qabiliyyəti»ndə öz əksini tapır
 - Maliyyənin cəmiyyətdə mövcud münasibətlərə – iqtisadi, sosial, siyasi, ailə, mənəvi, əxlaq və s. münasibətlərin inkişafına təsir etməsində təzahür edir
 - Hamısı
 - Heç biri
-

Sual: Maliyyənin tənzimləyici funksiyası dedikdə...? (Çəki: 1)

- pul vəsaitləri dövlətin, inzibati ərazi vahidlərinin, müəssisə, idarə və təşkilatların, fiziki şəxslərin sərəncamına daxil olur
 - «bütün bölgü posesinin gedişini izləmək qabiliyyəti»ndə öz əksini tapır
 - Maliyyənin cəmiyyətdə mövcud münasibətlərə – iqtisadi, sosial, siyasi, ailə, mənəvi, əxlaq və s. münasibətlərin inkişafına təsir etməsində təzahür edir
 - Hamısı
 - Heç biri
-

Sual: Azərbaycan Respublikasının pul vəsaiti fondu və onlara müvafiq olan hüquq institutları hansılardır (Çəki: 1)

- Budcə fondu
 - Budcədən kənar fondlar
 - Dövlət krediti
 - hamısı
 - Heç biri
-

Sual: Maliyyə sistemi təşkil edən pul vəsaiti fondu bir-birini qarşılıqlı surətdə tamamlayan hansı fondu bölünür (Çəki: 1)

- Daxili və xarici
 - Qapalı və açıq
 - mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş
 - Sadə və mürəkkəb
 - Təbii və suni
-

Sual: Dövlət maliyyəsi və özəl maliyyə arasında hansı fərqlər mövcuddur? (Çəki: 1)

- dövlətin maliyyə fondlarının gəlirləri dövlətin özü tərəfindən tətbiq edilən vergi sistemi vasitəsilə məcburi qaydada təmin edilir. Özəl fondlar isə öz gəlirlərini məcburi qaydada yarada bilməzlər;
 - dövlətin pul vəsaiti fondları cəmiyyətin ümumi maraq və mənafeləri üçün, maliyyə isə mənfəət əldə olunmasına sərf edilir;
 - dövlət maliyyəsi bu və ya digər səviyyədə dövlətin özü tərəfindən idarə olunan pul sistemi ilə bağlıdır. Özəl mülkiyyətçi isə yalnız özünə məxsus olan maliyyə vəsaitləri üzərində sərəncam verə bilər;
 - hamısı
 - Heç biri
-

Sual: Dövlətin maliyyə fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətdə hansı prinsiplər öz təzahürünü tapmalıdır (Çəki: 1)

- Vahidlik prinsipi
 - Sosial yönümlü prinsip
 - Aşkarlıq prinsipi
 - hamısı
 - Heç biri
-

Sual: Ümumi səlahiyyətli orqanlara hansı aid edilir (Çəki: 1)

- Azərbaycan Respublikasının Mili Məclisi
 - Milli Məclisin Hesablama Palatası
 - öz əsas funksiyalarının yerinə yetirilməsilə bağlı maliyyə fəaliyyətini həyata keçirən dövlət orqanları
 - hamısı
 - heç biri
-

Sual: Xüsusi səlahiyyətli idarəçilik orqanları maliyyə fəaliyyətində iştirak dərəcəsindən asılı olaraq hansı iki qrupa bölünür (Çəki: 1)

- öz əsas funksiyalarının yerinə yetirilməsilə bağlı maliyyə fəaliyyətini həyata keçirən dövlət orqanları
 - funksiyası maliyyə fəaliyyətini həyata keçirməkdən ibarət olan xüsusi səlahiyyətli dövlət orqanları
 - Yalnız A
 - hamısı
 - Heç biri
-

Sual: Maliyyə münasibətləri başqa münasibətlərdən aşağıdakı hansı əlamətlərinə görə fərqlənir (Çəki: 1)

- bu münasibətlər bir qayda olaraq pul münasibətləridir;
- bu münasibətlər pul vəsaitlərinin bölgüsü münasibətləridir;
- bu münasibətlər ekvivalentsiz münasibətlərdir, burada pul vəsaitlərinin yalnız birtərəfli hərəkəti vardır;
- hamısı
- Heç biri

Bölmə: 01#03

Ad	01#03
Suallardan	49
Maksimal faiz	49
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə özlüyündə....? (Çəki: 1)

- nəzarət institutları və fondlar sistemidir
 - fondlar və hüquq institutları sistemidir
 - təminat və hüquq institutları sistemidir
 - fondlar və hökumət institutları sistemidir
 - tənzimləmə və stimullaşdırma sistemidir
-

Sual: Maliyyə hüquq institutları sistemi təmin edir? (Çəki: 1)

- kredit vəsaiti fondlarını
 - pul vəsaiti fondlarını
 - maliyyə vəsaiti fondlarını
 - sığorta vəsaiti fondlarını
 - valyuta vəsaiti fondlarını
-

Sual: Pul vəsaiti fondlarının sistemini nə təmin edir? (Çəki: 1)

- valyuta hüquq institutları sistemi
 - vergi hüquq institutları sistemi
 - maliyyə hüquq institutları sistemi
 - büdcə hüquq institutları sistemi
 - sığorta hüquq institutları sistemi
-

Sual: Aşağıdakılardan hansı kredit fonduna aid hesab edilir? (Çəki: 1)

- özəl kredit fondu
 - birgə kredit fondu
 - sosial kredit fondu
 - büdcə kredit fondu
 - bələdiyyə kredit fondu
-

Sual: Aşağıdakılardan hansı kredit fonduna aid hesab edilir? (Çəki: 1)

- bələdiyyə kredit fondu
- kommersion kredit fondu
- özəl kredit fondu
- sosial kredit fondu
- birgə kredit fondu

Sual: Aşağıdakılardan hansı dövlət sığorta fonduna aid hesab edilir? (Çəki: 1)

- birgə sığorta
 - xarici sığorta
 - şəxsi sığorta
 - beynəlxalq sığorta
 - xüsusi sığorta
-

Sual: Aşağıdakılardan hansı dövlət sığorta fonduna aid hesab edilir? (Çəki: 1)

- əmlak sığortası
 - beynəlxalq sığorta
 - xarici sığorta
 - birgə sığorta
 - xüsusi sığorta
-

Sual: Aşağıdakılardan hansı respublika və yerli inzibati ərazi vahidləri səviyyəsində formalaşdırılır? (Çəki: 1)

- büdcə sisteminin elementləri
 - bank sisteminin elementləri
 - kredit sisteminin elementləri
 - maliyyə sisteminin elementləri
 - vergi sisteminin elementləri
-

Sual: Maliyyə sisteminin çoxhəlqəliliyi nəyə səbəb olur? (Çəki: 1)

- sistemin çevikliyinə və rentabelliyyəyə
 - sistemin səmərəliliyinə və dinamikliyinə
 - sistemin çevikliyinə və səmərəliliyinə
 - sistemin vahidliyinə və tamlığına
 - sistemin alternativliyinə və dayanıqlılığına
-

Sual: Dövlət və Əhalinin Sosial Müdafiə Fondu və Dövlət Yol Fondu hansı mənbə hesabına formalaşır? (Çəki: 1)

- fiziki şəxslərin gəlirlərindən ayırmalar hesabına
 - hüquqi gəlirlərindən ayırmalar hesabına
 - hüquqi və fiziki şəxslərin gəlirlərindən ayırmalar hesabına
 - hüquqi şəxslərin mənfəətindən ayırmalar hesabına
 - hüquqi və fiziki şəxslərin gəlirlərindən ayırmalar hesabına
-

Sual: Dövlətin qızıl ehtiyatı hökumət tərəfindən müəyyən olunmuş hansı məqsəd üçün nəzərdə tutulur? (Çəki: 1)

- bank kapitalının təminatı üçün
- bank nizamnaməsinin təminatı üçün
- bank əməliyyatlarının təminatı üçün
- bank emissiyasının təminatı üçün

- bank sisteminin təminatı üçün
-

Sual: Bank emissiyasının təminatı üçün nə əsas hesab edilir? (Çəki: 1)

- dövlətin pul ehtiyatı
 - dövlətin valyuta ehtiyatı
 - dövlətin fond ehtiyatı
 - dövlətin qızıl ehtiyatı
 - dövlətin büdcə ehtiyatı
-

Sual: Dövlət Neft Fondu hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- "Əsrin müqaviləsi" üzrə neftin çıxarılması ilə əlaqəli bağlanmış müqavilələrdən əldə edilən pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə
 - neft və qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrdən əldə edilən pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə
 - qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrdən əldə edilən pul
 - neft və qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrdən əldə edilən pul vəsaitlərin büdcəyə köçürülməsi məqsədilə
 - qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrdən əldə edilən pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə
-

Sual: Dövlət Neft Fondunun vəsaitləri hansı məqsədlə istifadə olunur? (Çəki: 1)

- respublikanın maliyyə problemlərinin həlli məqsədilə
 - respublikanın struktur problemlərinin həlli məqsədilə
 - respublikanın ümummilli problemlərinin həlli məqsədilə
 - respublikanın idarəetmə problemlərinin həlli məqsədilə
 - respublikanın inteqrasiya problemlərinin həlli məqsədilə
-

Sual: Dövlət krediti dedikdə nəzərdə tutulur? (Çəki: 1)

- fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi
 - hüquqi şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi
 - hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi
 - hüquqi şəxslərə dövlətin müvəqqəti borc verməsi
 - hüquqi və fiziki şəxslərə dövlətin müvəqqəti borc verməsi
-

Sual: Dövlət krediti münasibətlərdə dövlət çıxış edir? (Çəki: 1)

- borc gerən qismində
 - kreditor qismində
 - vasitəçi qismində
 - borclu qismində
 - əlaqələndirici qismində
-

Sual: Dövlət krediti münasibətlərində yaranır? (Çəki: 1)

- dövlətin xarici borcu
- dövlətin daxili borcu
- dövlətin daimi borcu

- dövlətin birdəfəlik borcu
 - dövlətin güzəştli borcu
-

Sual: Dövlət krediti ölkədə nədən istifadə olunmaqla təşkil olunur? (Çəki: 1)

- veksədən
 - istiqrazlardan
 - xəzinə öhdəliyindən
 - dövlət istiqrazları və əmanətlərdən
 - mənfəətdən
-

Sual: Müəssisə, idarə və təşkilatların maliyyəsi Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqələrindən biri kimi bağlıdır? (Çəki: 1)

- təkrar istehlakla
 - təkrar maliyyələşmə ilə
 - mənəvi dəyərlərlə
 - maddi istehsalla
 - maddi istehlakla
-

Sual: Müəssisə, idarə və təşkilatların maliyyəsi əsasında formalaşır? (Çəki: 1)

- sosial gəlir
 - daxili gəlir
 - birgə gəlir
 - milli gəlir
 - dövlət gəliri
-

Sual: Müəssisə, idarə və təşkilatların maliyyəsi əsasında formalaşan milli gəlir aşağıdakılardan hansının köməyi ilə bölüşdürülür? (Çəki: 1)

- kredit sisteminin
 - maliyyə sisteminin
 - bank sisteminin
 - vergi sisteminin
 - büdcə sisteminin
-

Sual: Müəssisələrin maliyyəsi müxtəlif mülkiyyət formalarına əsaslanan fəaliyyət nəticəsində yaradılır və onun aşağıdakı iki növü fərqləndirilir? (Çəki: 1)

- kommərsiya fəaliyyəti ilə məşğul olan müəssisə, idarə və təşkilatların maliyyəsi
 - kommərsiya və qeyri-kommərsiya fəaliyyəti ilə məşğul olan müəssisə, idarə və təşkilatların maliyyəsi
 - qeyri-kommərsiya fəaliyyəti ilə məşğul olan müəssisə, idarə və təşkilatların maliyyəsi
 - kommərsiya və qeyri-kommərsiya xidməti ilə məşğul olan müəssisə, idarə və təşkilatların maliyyəsi
 - kommərsiya və qeyri-kommərsiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyəsi
-

Sual: Bankların sərəncamında olan və onların hesablarında saxlanılan, müvəqqəti

olaraq, sosial və digər ehtiyacları üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətləri əhatə edən maliyyə sistemi elementi hansıdır? (Çəki: 1)

- büdcə fondu
 - bank fondu
 - kredit fondu
 - dövlət fondu
 - valyuta fondu
-

Sual: Maliyyə sisteminin həlqəsi kimi müvafiq pul ehtiyatlarının təbii fəlakət, bədbəxt hadisə və digər hallarda onların nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunması ilə əlaqədar münasibətləri əhatə edən maliyyə sistemi elementi hansıdır (Çəki: 1)

- valyuta fondu
 - bank fondu
 - dövlət fondu
 - sığorta fondu
 - büdcə fondu
-

Sual: Hüquqi və fiziki şəxslərdən alınan sığorta haqları ilə yanaşı sığorta fondunun mənbəyi kimi hesab edilir? (Çəki: 1)

- dövlət ehtiyat vəsaitləri
 - dövlət borc vəsaitləri
 - dövlət öhdəliyi vəsaitləri
 - dövlət büdcəsi vəsaitləri
 - dövlət müdaxilə vəsaitləri
-

Sual: Maliyyə sistemi təşkil edən pul vəsaiti fondları bir-birini qarşılıqlı surətdə tamamlayan aşağıdakı fondlara bölünür? (Çəki: 1)

- mərkəzləşdirilmiş və sistemləşdirilmiş
 - liberallaşdırılmış və mərkəzləşdirilməmiş
 - bölüşdürülmüş və mərkəzləşdirilmiş
 - mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş
 - sistemləşdirilmiş və mərkəzləşdirilməmiş
-

Sual: Sosial-iqtisadi inkişaf proqramlarının reallaşdırılması, ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün dövlətin və bələdiyyələrin maliyyə ehtiyatlarının planauyğun şəkildə yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə fəaliyyət hesab edilir? (Çəki: 1)

- dövlətin maliyyə fəaliyyəti
 - dövlətin sığorta fəaliyyəti
 - dövlətin kredit fəaliyyəti
 - dövlətin bank fəaliyyəti
 - dövlətin müdafiə fəaliyyəti
-

Sual: Dövlətin hakimiyyət və idarəçilik orqanlarının maliyyə sahəsində səlahiyyətlərini müəyyən edən aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası
 - Azərbaycan Respublikasının "Büdcə sistemi haqqında" qanunu
 - Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - Azərbaycan Respublikasının dövlət quruluşu
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
-

Sual: Maliyyə fəaliyyətinin dövlətin digər fəaliyyət sahələrindən fərqləndirən hüquqi əlamət aşağıdakılardan hansıdır? (Çəki: 1)

- bu fəaliyyət dövlət idarəçilik orqanlarının hakimiyyət üstünlüyü prinsipinə uyğun həyata keçirilən birgə fəaliyyətidir
 - bu fəaliyyət dövlət hakimiyyətinin nümayəndəli və nümayəndəsiz orqanlarının həyata keçirdiyi birgə fəaliyyətidir
 - bu fəaliyyət dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanlarının hakimiyyət bölgüsü prinsipinə uyğun həyata keçirilən birgə fəaliyyətidir
 - bu fəaliyyət bələdiyyə orqanlarının hakimiyyət bölgüsü prinsipinə uyğun həyata keçirilən birgə fəaliyyətidir
 - bu fəaliyyət dövlət tərəfindən maliyyələşdirmə prinsipinə uyğun həyata keçirilən birgə fəaliyyətidir
-

Sual: Pul vəsaitlərinin bölüşdürülməsinin qaytarılmamaq şərtilə maliyyələşdirmə metodlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- transaksiya
 - dotasiya
 - subsidiya
 - transfert
 - subvensiya
-

Sual: Pul vəsaitlərinin bölüşdürülməsinin qaytarılmamaq şərtilə maliyyələşdirmə metodlarına aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- transaksiya
 - dövlət krediti
 - ssuda
 - transfert
 - xəzinədarlıq
-

Sual: Pul vəsaitlərinin bölüşdürülməsinin qaytarılmaq şərtilə maliyyələşdirmə metodları aşağıdakılardan hansıdır? (Çəki: 1)

- transfert
 - büdcə ssudası və bank krediti
 - transaksiya
 - xəzinədarlıq
 - bank öhdəliyi
-

Sual: Dövlət məaliyyə fəaliyyətini öz orqanları vasitəsilə həyata keçirir. Bu orqanlar Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğun olaraq müxtəlif səlahiyyətlərə malikdir. Bu səlahiyyətlərdən asılı olaraq dövlət orqanlarının təsnifat qrupu

aşağıdakılardan hansıdır? (Çəki: 1)

-) ümumi və spesifik səlahiyyətli orqanlar
 - xüsusi və təyinatlı səlahiyyətli orqanlar
 - nəzarət və ümumi səlahiyyətli orqanlar
 - ümumi və xüsusi səlahiyyətli orqanlar
 - tənzimləmə və ümumi səlahiyyətli orqanlar
-

Sual: Dövlət məaliyyə fəaliyyətini həyata keçirən ümumi səlahiyyətli dövlət orqanı kimi Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən....? (Çəki: 1)

- Azərbaycan Respublikasının Dövlət Büdcəsini proqnozlaşdırır və onun icrasına nəzarət edir
 - Azərbaycan Respublikasının Dövlət Büdcəsini təsdiq edir və onun icrasına nəzarət edir
 - Azərbaycan Respublikasının Dövlət Büdcəsini bölüşdürür və onun icrasına nəzarət edir
 - Azərbaycan Respublikasının Dövlət Büdcəsini tərtib edir və onun icrasına nəzarət edir
 - Azərbaycan Respublikasının Dövlət Büdcəsini maliyyələşdirir və onun icrasına nəzarət edir
-

Sual: «Hesablama Palatası haqqında» qanuna əsasən, Hesablama Palatası Milli Məclisdə daimi fəaliyyət göstərən, ona hesabat verən, ən başlıcası isə.....? (Çəki: 1)

- dövlət büdcəsinin icrasını həyata keçirən bir orqandır
 - dövlət büdcəsinin icrası üzərində dövlət maliyyələşməsinə həyata keçirən bir orqandır
 - dövlət büdcəsinin formalaşması üzərində fəaliyyət həyata keçirən bir orqandır
 - dövlət büdcəsinin icrası üzərində dövlət nəzarətini həyata keçirən bir orqandır
 - dövlət büdcəsinin sistemləşdirilməsi üzərində dövlət nəzarətini həyata keçirən bir orqandır
-

Sual: Azərbaycan Respublikası Nazirlər Kabineti dövlətin maliyyə fəaliyyəti sahəsində aşağıdakı səlahiyyətə malik deyil? (Çəki: 1)

- dövlət büdcəsinin layihəsini hazırlayıb respublika Prezidentinə təqdim etmək
 - dövlət büdcəsini təsdiq etmək və onu icra etmək
 - maliyyə-kredit siyasətinin həyata keçirilməsini təmin etmək
 - dövlət büdcəsinin icrasını təmin etmək
 - pul siyasətinin həyata keçirilməsini təmin etmək
-

Sual: Dövlət büdcəsinin layihəsini hazırlayıb respublika Prezidentinə təqdim etmək, dövlət büdcəsinin icrasını təmin etmək, habelə maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək səlahiyyətləri hansı dövlət orqanının səlahiyyətidir? (Çəki: 1)

- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
 - Azərbaycan Respublikası Hesablama Palatasının
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin
 - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
 - Azərbaycan Respublikası Vergilər Nazirliyinin
-

Sual: Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqəsi olan dövlət maliyyəsi özlüyündə bir neçə fondlardan ibarətdir. Bu fondlar içərisində xüsusi yeri hansı fond tutur (Çəki: 1)

- Budcə fondu
 - Budcədənənar fondlar
 - Dövlət krediti
 - Hamısı
 - Heç biri
-

Sual: Bütçə fondu...? (Çəki: 1)

- Azərbaycan Respublikasında yeni hüquq institutudur. Bunlar vaxtilə Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanunu ilə yaradılmış, indi Dövlət və Əhalinin Sosial Müdafiə Fondu, 16 fevral 1994-cü il tarixli Qanunla yaradılmış Dövlət Yol Fondudur
 - ümumdövlət və ya yerli sosial-iqtisadi planlar və proqramların reallaşması, ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir. Bütçə fondu əsasən hüquqi və fiziki şəxslərdən alınan vergi və ödəmələr hesabına təşkil olunur.
 - C) hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi ilə əlaqədar münasibətlərdir. Bu münasibətlərdə dövlət borclu qismində çıxış edir. Beləliklə də, dövlətin daxili borcu yaranmış olur
 - hamısı
 - heç biri
-

Sual: Bütçədənənar fond: (Çəki: 1)

- Azərbaycan Respublikasında yeni hüquq institutudur. Bunlar vaxtilə Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanunu ilə yaradılmış, indi Dövlət və Əhalinin Sosial Müdafiə Fondu, 16 fevral 1994-cü il tarixli Qanunla yaradılmış Dövlət Yol Fondudur
 - ümumdövlət və ya yerli sosial-iqtisadi planlar və proqramların reallaşması, ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir. Bütçə fondu əsasən hüquqi və fiziki şəxslərdən alınan vergi və ödəmələr hesabına təşkil olunur.
 - hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi ilə əlaqədar münasibətlərdir. Bu münasibətlərdə dövlət borclu qismində çıxış edir. Beləliklə də, dövlətin daxili borcu yaranmış olur
 - hamısı
 - heç biri
-

Sual: Dövlət krediti...? (Çəki: 1)

- Azərbaycan Respublikasında yeni hüquq institutudur. Bunlar vaxtilə Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanunu ilə yaradılmış, indi Dövlət və Əhalinin Sosial Müdafiə Fondu, 16 fevral 1994-cü il tarixli Qanunla yaradılmış Dövlət Yol Fondudur
- ümumdövlət və ya yerli sosial-iqtisadi planlar və proqramların reallaşması, ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir. Bütçə fondu əsasən hüquqi və fiziki şəxslərdən alınan vergi və ödəmələr hesabına təşkil olunur.
- hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi ilə əlaqədar münasibətlərdir. Bu münasibətlərdə dövlət borclu qismində çıxış edir. Beləliklə də, dövlətin daxili borcu yaranmış olur

- Hamısı
 - Heç biri
-

Sual: 2 Müəssisə, idarə və təşkilatların maliyyəsi Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqələrindən biri kimi...? (Çəki: 1)

- bütöv maliyyə sistemi üçün bazardır, belə ki, bu fond maddi istehsalla bilavasitə bağlıdır.
 - kredit ehtiyatlarının, yəni bankların sərəncamında olan və onların hesablarında saxlanılan, müvəqqəti olaraq, sosial və digər ehtiyacları üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətləri əhatə edir.
 - respublikanın maliyyə sisteminin həlqəsi kimi müvafiq pul ehtiyatlarının təbii fəlakət, bədbəxt hadisə və digər hallarda onların nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunması ilə əlaqədar münasibətləri əhatə edir.
- Hamısı
 - Heç biri
-

Sual: Kredit fondu...? (Çəki: 1)

- bütöv maliyyə sistemi üçün bazardır, belə ki, bu fond maddi istehsalla bilavasitə bağlıdır.
 - kredit ehtiyatlarının, yəni bankların sərəncamında olan və onların hesablarında saxlanılan, müvəqqəti olaraq, sosial və digər ehtiyacları üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətləri əhatə edir.
 - respublikanın maliyyə sisteminin həlqəsi kimi müvafiq pul ehtiyatlarının təbii fəlakət, bədbəxt hadisə və digər hallarda onların nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunması ilə əlaqədar münasibətləri əhatə edir.
- Hamısı
 - Heç biri
-

Sual: Sığorta fondu...? (Çəki: 1)

- bütöv maliyyə sistemi üçün bazardır, belə ki, bu fond maddi istehsalla bilavasitə bağlıdır
 - kredit ehtiyatlarının, yəni bankların sərəncamında olan və onların hesablarında saxlanılan, müvəqqəti olaraq, sosial və digər ehtiyacları üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətləri əhatə edir.
 - respublikanın maliyyə sisteminin həlqəsi kimi müvafiq pul ehtiyatlarının təbii fəlakət, bədbəxt hadisə və digər hallarda onların nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunması ilə əlaqədar münasibətləri əhatə edir.
- Hamısı
 - Heç biri
-

Sual: Mərkəzləşdirilmiş pul fondlarına...? (Çəki: 1)

- hakimiyyət subyektini kimi dövlətin sərəncamına daxil olan pul vəsaiti fondları aiddir. İlk növbədə bu fondlar dövlət büdcəsi, büdcədən kənar fondlar, dövlət kreditiv və digərləridir.
- müəssisə və təşkilatların maliyyəsi aiddir.
- Kredit təşkilatlarının əldə etdikləri gəlirlər aiddir.
- Sığorta şirkətinin pul vəsaitləri aid edilir.
- Bank hesablaşmaları aid edilir.

Sual: Mərkəzləşdirilməmiş pul fondlarına...? (Çəki: 1)

- hakimiyyət subyekti kimi dövlətin sərəncamına daxil olan pul vəsaiti fondları aiddir. İlk növbədə bu fondlar dövlət büdcəsi, büdcədən kənar fondlar, dövlət kreditiv ə digərləridir
 - müəssisə və təşkilatların maliyyəsi aiddir.
 - Kredit təşkilatlarının əldə etdikləri gəlirlər aiddir.
 - Sığorta şirkətinin pul vəsaitləri aid edilir.
 - Bank hesablaşmaları aid edilir.
-

Sual: Maliyyə fəaliyyətinin dövlətin digər fəaliyyət sahələrindən fərqləndirən hüquqi əlamətləri hansılardır (Çəki: 1)

- bu fəaliyyət sahələrarası xarakter daşıyır, yəni dövlətin maliyyə fəaliyyəti bütün dövlət idarəçilik sahələrini əhatə edir;
 - bu fəaliyyət dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanlarının hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq həyata keçirilən birgə fəaliyyətdir;
 - maliyyə fəaliyyəti həm Azərbaycan Respublikası, həm Naxçıvan Muxtar Respublikası, həm də yerli özünüidarə orqanları (bələdiyyələr) səviyyəsində həyata keçirilir.
 - hamısı
 - Heç biri
-

Sual: Dövlət məaliyyə fəaliyyətini öz orqanları vasitəsilə həyata keçirir. Lakin bu orqanlar Azərbaycan Respublikası Konstitusiyası və qanunlara uyğun olaraq müxtəlif səlahiyyətlərə malikdir. Bu səlahiyyətlərdən asılı olaraq dövlət orqanları hansı qrupa bölünür (Çəki: 1)

- Daxili və xarici
 - Sadə və mürəkkəb
 - ümumi və xüsusi
 - Təbii və suni
 - Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş
-

Sual: Nazirlər Kabineti dövlətin maliyyə fəaliyyəti sahəsində aşağıdakı hansı səlahiyyətlərə malikdir (Çəki: 1)

- dövlət büdcəsinin layihəsini hazırlayıb respublika Prezidentinə təqdim etmək
 - dövlət büdcəsinin icrasını təmin etmək;
 - maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək.
 - hamısı
 - Heç biri
-

Bölmə: 02#01

Ad	02#01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Maliyyə hüququnun predmeti aşağıdakılardan hansıdır? (Çəki: 1)

- bazar münasibətləri
 - bank münasibətləri
 - bütün pul münasibətləri
 - maliyyə münasibətləri
 - büdcə münasibətləri
-

Sual: Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ..... ibarətdir? (Çəki: 1)

- bir hissədən
 - beş hissədən
 - yeddi hissədən
 - iki hissədən
 - dörd hissədən
-

Sual: Maliyyə hüququ.....? (Çəki: 1)

- asılı hüquq sahəsidir
 - xüsusi hüquq sahəsidir
 - xarici hüquq sahəsidir
 - müstəqil hüquq sahəsidir
 - konstitusion hüquq sahəsidir
-

Sual: Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ..... ibarətdir? (Çəki: 1)

- yeni və köhnə hissələrdən
 - ümumi və xüsusi hissələrdən
 - tarixi və məntiqi hissələrdən
 - ümumi və xüsusi hissələrdən
 - direktiv və göstəriş hissələrdən
-

Sual: Maliyyə hüququnun mənbələri olmaqla normativ aktlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanun)
 - Azərbaycan Respublikasının Vergi məəcəlləsi
 - Azərbaycan Respublikasının qanunları
 - hamısı
 - Heç biri
-

Sual: Azərbaycan Respublikasının «Gömrük taarifi haqqında» Qanunu neçənci ildə qəbul olunub? (Çəki: 1)

- 20 iyun 1995-ci ildə
- 2 iyul 2002-ci ildə

- 2 iyul 1999-cu ildə
 - 21 oktyabr 1994-cü ildə
 - 4 oktyabr 1993-cü ildə
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» Qanunu neçənci ildə qəbul olunmuşdur? (Çəki: 1)

- 20 iyun 1995-ci ildə
 - 2 iyul 2002-ci ildə
 - 2 iyul 1999-cu ildə
 - 21 oktyabr 1994-cü ildə
 - 4 oktyabr 1993-cü ildə
-

Sual: «Hesablama Palatası haqqında» Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul olunmuşdur? (Çəki: 1)

- 20 iyun 1995-ci ildə
 - 2 iyul 2002-ci ildə
 - 2 iyul 1999-cu ildə
 - 21 oktyabr 1994-cü ildə
 - 4 oktyabr 1993-cü ildə
-

Sual: Azərbaycan Respublikasının «Valyuta tənzimi haqqında» Qanunu neçənci ildə qəbul olunmuşdur? (Çəki: 1)

- 20 iyun 1995-ci ildə
 - 2 iyul 2002-ci ildə
 - 2 iyul 1999-cu ildə
 - 21 oktyabr 1994-cü ildə
 - 4 oktyabr 1993-cü ildə
-

Sual: Maliyyə hüquq normasının strukturunu təşkil edir? (Çəki: 1)

- hipoteza,sanksiya
 - sanksiya,dispozisiya
 - hipoteza,dispozisiya,sanksiya
 - tənzimetmə,nizamlama
 - məcburetmə,tənzimetmə
-

Sual: Maliyyə hüquq normasının strukturunu təşkil edir? 1.hipoteza 2.sanksiya 3.tənzimetmə 4.dispozisiya 5.nizamlama (Çəki: 1)

- 1,2,4
 - 1,2
 - 3,5
 - 4,5
 - 1,2,5
-

Bölmə: 02#02

Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə hüququ.....? (Çəki: 1)

- xüsusi hüquqdur
- konstitusion hüquq sahəsidir
- ümumi hüquqdur
- asılı hüquq sahəsidir
- xüsusi hüquq sahəsidir

Sual: Maliyyə hüququnun predmetini təşkil edən maliyyə münasibətlərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- maliyyə ehtiyatlarının mənimsənilməsi üzrə nəzarətlə əlaqədar münasibətlər
- pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər
- dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər

Sual: Maliyyə fəaliyyəti prosesində yaranan maliyyə münasibətləri iqtisadi meyara görə....? (Çəki: 1)

- pul xarakterli və pul xarakterli olmayan münasibətlərə
- kredit xarakterli və kredit xarakterli olmayan münasibətlərə
- sığorta xarakterli və sığorta xarakterli olmayan münasibətlərə
- vergi xarakterli və vergi xarakterli olmayan münasibətlərə
- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətlərə

Sual: Maliyyə hüquqi tənzimləmədən asılı olaraq aşağıdakı münasibət forması yoxdur? (Çəki: 1)

- büdcə münasibətləri
- büdcə bölüşdürülməsi üzrə münasibətlər
- dövlət sığortası üzrə münasibətlər
- büdcə kreditləri üzrə münasibətlər
- büdcələrin və büdcədən kənar məqsədli fondların təşkili və icra olunması ilə əlaqədar münasibətlər

Sual: Maliyyə hüququnun əsas tənzimləmə metodu aşağıdakılardan hansıdır? (Çəki: 1)

- prezident göstərişləri metodu
- parlament göstərişləri metodu
- məhkəmə göstərişləri metodu
- münsiflər göstərişləri metodu
- hakimiyyət göstərişləri metodu

Sual: Hakimiyyət göstərişləri maliyyə hüquqi tənzimləmənin metodu kimi aşağıdakı xarakterə malikdir? (Çəki: 1)

- imperativ xarakterə
 - dispozitiv xarakterə
 - paralel xarakterə
 - daxili təsir xarakterinə
 - xarici təsir xarakterinə
-

Sual: Maliyyə hüququnun mənbələri hansı formada qruplaşdırılır? (Çəki: 1)

- hüquqi adətlər
 - qanunlar
 - məcəllələr
 - normativ aktlar və normativ-hüquqi müqavilələr
 - beynəlxalq müqavilələr
-

Sual: Aşağıdakılardan hansı maliyyə hüququnun mənbəyi hesab edilmir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası
 - Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - Azərbaycan Respublikası prezidentinin fərmanları
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
 - Azərbaycan Respublikası Milli Məclisinin fərmanları
-

Sual: Azərbaycan Respublikasının pul vahidi kimi milli valyuta – manat aşağıdakılardan hansı ilə müəyyən edilmişdir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası
 - Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - Azərbaycan Respublikası prezidentinin fərmanı
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
 - Azərbaycan Respublikası Milli Məclisinin fərmanı
-

Sual: Azərbaycan Respublikasında vergi öhdəliyini ən ali səviyyədə aşağıdakılardan hansı ilə müəyyən edilmişdir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
 - Azərbaycan Respublikası prezidentinin fərmanı
 - Azərbaycan Respublikasının Konstitusiyası
 - Azərbaycan Respublikası Milli Məclisinin fərmanı
-

Sual: Maliyyə hüququnun mənbələri içərisində ən dinamik hesab ediləni aşağıdakılardan hansıdır? (Çəki: 1)

- "Büdcə sistemi haqqında» Azərbaycan Respublikası qanunu
- "Banklar haqqında» Azərbaycan Respublikası qanunu
- "Sığorta haqqında» Azərbaycan Respublikası qanunu

- "Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası qanunu
 - "Hesablama Palatası haqqında» Azərbaycan Respublikası qanunu
-

Sual: Maliyyə hüququnun predmetini hansı münasibətlər təşkil edir? (Çəki: 1)

- dövlət və bələdiyyələrin həyata keçirdikləri maliyyə fəaliyyəti prosesində meydana çıxan münasibətlər
 - maliyyə hüququ müstəqil hüquq sahəsi kimi həmin sahənin normaları ilə nizama salınan ictimai münasibətlər
 - xüsusi mülkiyyət sahiblərinin həyata keçirdikləri maliyyə fəaliyyəti prosesində meydana çıxan münasibətlər
 - hamısı
 - heç biri
-

Sual: Dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlərə hansı münasibətlər aid edilir? (Çəki: 1)

- büdcəyə vergi və rüsumların yığılması, dövlət xəzinəsinə könüllü ianələr, dövlət kreditinin yerləşdirilməsi üzrə münasibətlər
 - büdcə tənzimləməsinin gedişində dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətlər
 - büdcə müəyyənləşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətlər
 - büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətlər
 - Hamısı
-

Sual: Maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlərə hansı münasibətlər aid edilir? (Çəki: 1)

- büdcəyə vergi və rüsumların yığılması, dövlət xəzinəsinə könüllü ianələr, dövlət kreditinin yerləşdirilməsi üzrə münasibətlər
 - büdcə tənzimləməsinin gedişində dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətlər
 - büdcə müəyyənləşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətlər
 - büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətlər
 - Hamısı
-

Sual: Pul nişanlarının emissiyası ilə əlaqədar münasibətlərə hansı münasibətlər aid edilir? (Çəki: 1)

- büdcəyə vergi və rüsumların yığılması, dövlət xəzinəsinə könüllü ianələr, dövlət kreditinin yerləşdirilməsi üzrə münasibətlər
 - büdcə tənzimləməsinin gedişində dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətlər
 - pul nişanlarının emissiyası, yəni pul kəsilməsi (buraxılması) ilə əlaqədar münasibətlər
 - büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətlər
 - Hamısı
-

Sual: Hansı dövlətin maliyyə faliyyətinin məzmununu təşkil edən bütün münasibətlər maliyyə-hüquqi tənzimetmədən asılı olaraq münasibətlərə aiddir? (Çəki: 1)

- büdcə münasibətləri
 - büdcələrin və büdcədən kənar məqsədli fondların təşkili və icra olunması ilə əlaqədar münasibətlər
 - müəssisələrin, idarələrin, təşkilatların pul vəsaiti fondlarının yaradılması və bölüşdürülməsi ilə əlaqədar münasibətlər
 - hamısı
 - Heç biri
-

Sual: Hansı dövlətin maliyyə faliyyətinin məzmununu təşkil edən bütün münasibətlər maliyyə-hüquqi tənzimetmədən asılı olaraq münasibətlərə aiddir? (Çəki: 1)

- dövlət büdcədən kənar maliyyələşdirmə üzrə münasibətlər
 - büdcə kreditləri üzrə münasibətlər
 - dövlət sığortası üzrə münasibətlər
 - hamısı
 - Heç biri
-

Sual: Hansı dövlətin maliyyə faliyyətinin məzmununu təşkil edən bütün münasibətlər maliyyə-hüquqi tənzimetmədən asılı olaraq münasibətlərə aiddir? (Çəki: 1)

- pul dövriyyəsi üzrə münasibətlər
 - hesablaşma münasibətləri
 - valyuta tənzimlənməsi ilə əlaqədar münasibətlər
 - hamısı
 - Heç biri
-

Sual: Hansı maliyyə-hüquqi institutlara görə münasibətlərini tamamlanmalıdır? (Çəki: 1)

- qiymətli kağızların maliyyə-hüquqi tənzimlənməsi ilə əlaqədar münasibətlər
 - bank kreditləşməsi ilə əlaqədar münasibətlər
 - dövlət xərcləri ilə əlaqədar münasibətlər
 - hamısı
 - Heç biri
-

Sual: Hakimiyyət göstərişləri maliyyə hüquqi tənzimetmənin metodu kimi özünün bir sıra xüsusiyyətlərinə malikdir. Bunlar hansılardır? (Çəki: 1)

- Pozitiv məcburetmə, imperativ xarakterli
 - Hakimiyyət göstərişləri metodları
 - Maliyyə hüququnun subyektlərinin hüquqi qeyri-bərabərliyi
 - hamısı
 - Heç biri
-

Sual: Hansı maliyyə hüquq elminin sisteminin bölməsi hesab olunur? (Çəki: 1)

- maliyyə hüquq elminin ümumnəzəri problemləri
- büdcə hüququ, dövlət və bələdiyyələrin büdcədən kənar fondlarının hüquqları
- dövlət və bələdiyyə müəssisələrinin maliyyəsinin hüquqi problemləri
- hamısı

Heç biri

Sual: Hansı maliyyə hüquq elminin sisteminin bölməsi hesab olunur? (Çəki: 1)

- dövlət gəlirlərinin hüquqi problemləri
 - dövlət xərclərinin hüquqi problemləri
 - kredit sistemi, pul dövriyyəsi, hesablaşma, valyuta tənzimlənməsi, valyuta nəzarətinin hüquqi problemləri
 - hamısı
 - Heç biri
-

Sual: Maliyyə hüquq elminin predmetinin hansı tərkib hissələri var? (Çəki: 1)

- Azərbaycan Respublikası maliyyə hüququnun norma və institutları
 - maliyyə hüquq münasibətləri
 - maliyyə qanunvericiliyi
 - hamısı
 - Heç biri
-

Sual: Maliyyə hüquq elminin predmetinin hansı tərkib hissələri var? (Çəki: 1)

- maliyyə hüquq münasibətləri
 - maliyyə qanunvericiliyi
 - maliyyə hüquqi tənzimlənmənin inkişaf meylləri
 - hamısı
 - Heç biri
-

Sual: Hansı maliyyə hüququnun mənbələridir? (Çəki: 1)

- Ümumi və xüsusi
 - normativ və normativ-hüquqi aktlar
 - Sadə və mürəkkəb
 - Normativ aktlar
 - normativ-hüquqi aktlar
-

Sual: Maliyyə hüququnun mənbələri olmaqla normativ aktlara aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- Azərbaycan Respublikası prezidentinin fərmanları
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
 - Qanun qüvvəli digər normativ hüquqi aktlar
 - hamısı
 - Heç biri
-

Sual: Dövlətin maliyyə fəaliyyəti prosesində yaranan münasibətlər nizama salınır? (Çəki: 1)

- maliyyə hüququ ilə
- maliyyə hüquq normaları ilə
- maliyyə-hüquqi tənzimləmə ilə

- maliyyə-hüquqi sanksiyalarla
 - maliyyə hüququnun tələbləri ilə
-

Sual: Maliyyə hüquq normaları hansı prosesdə yaranan münasibətləri nizama salır? (Çəki: 1)

- pul vəsaiti fondlarının yaradılması prosesində
 - pul vəsaiti fondlarının bölüşdürülməsi prosesində
 - pul vəsaiti fondlarının istifadə edilməsi prosesində
 - pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadə edilməsi prosesində
 - maliyyə subyektlərinin fəaliyyəti zamanı
-

Sual: Maliyyə hüquq normalarının özünəməxsus əlamətlərinə aid deyil? (Çəki: 1)

- məqsədli təyinatla malikdir
 - İctimai maraq və mənafeələr realizə olunur
 - Imperativ xarakterə malikdir
 - şəxsi maraqlar realizə olunur
 - qeyri-sabitliyə malikdir
-

Sual: Dövlətin və bələdiyyələrin maliyyə sahəsində fəaliyyəti prosesində yaranan münasibətləri tənzim edir. Bu maliyyə hüquq normalarının hansı əlamətini ifadə edir? (Çəki: 1)

- məqsədli təyinatı
 - imperativ xarakterli olmasını
 - qeyri-sabit olmasını
 - ictimai maraq və mənafeələrə malik olmasını
 - belə bir əlaməti yoxdur
-

Sual: Maliyyə hüquq normalarının qeyri-sabitliyi özünü nədə göstərir? (Çəki: 1)

- iqtisadi islahatların aparılmasında
 - iqtisadi proqramların və proqnozların qəbulunda
 - dünya iqtisadiyyatındakı dəyişikliklərdə
 - köhnə hüquq normalarının yeniləri ilə əvəz olunmasında
 - bunların hamısı
-

Sual: Maliyyə hüquq normaları münasibət iştirakçılarına göstərdiyi təsirə görə hansı normalara bölünür? (Çəki: 1)

- məcbureddici, səlahiyyətverici
 - qadağanedici və hüquqbərpaedici
 - məcbureddici, qadağanedici, səlahiyyətverici
 - qadağanedici, məcbureddici, dispoziya
 - səlahiyyətverici, dispoziya
-

Sual: Subyektlərin fəal davranışını tənzim edən maliyyə hüquq normaları hesab edilir? (Çəki: 1)

- məcbureddici

- qadağnedici
 - səlahiyyətverici
 - requlyativ
 - dispozisiya
-

Sual: Hansı normalar maliyyə hüquq pozuntularına görə dövlətin tədbirlərini nəzərdə tutan normalar hesab edilir ? (Çəki: 1)

- mühafizəedici
 - məcbureddici
 - qadağnedici
 - səlahiyyətverici
 - hipoteza
-

Sual: Təsir dairəsinə görə maliyyə hüquq normalarının növləri hansıdır? (Çəki: 1)

- AR-nın bütün ərazisində qüvvədə olan normalar
 - Müvafiq bələdiyyələrin ərazisində qüvvədə olan normalar
 - AR-nın bütün ərazisində və müvafiq bələdiyyələrin ərazisində qüvvədə olan normalar
 - kollektiv və fərdi subyektlərə nəzərən
 - yerli özünüidarə orqanları çərçivəsində qüvvədə olan normalar
-

Sual: Qüvvədə olduğu müddətə görə maliyyə hüququ normalarının növləri hansıdır?
1.daimi 2.beşillik 3.müvəqqəti 4.birillik (Çəki: 1)

- 1,2,4
 - 1,3
 - 1,4
 - 2,4
 - Hamısı
-

Sual: Requlyativ (tənzimləyici) maliyyə hüquq normalarının tərkibinə daxil olan normalar hansıdır? 1.məcbureddici 2.maddi 3.qadağnedici 4.prosesual 5.səlahiyyətverici (Çəki: 1)

- 1,2,5
 - 2,4
 - 1,3,5
 - 1,3,4.
 - 1,3
-

Sual: Maliyyə hüquq normaları hüquqi tənzimləmə predmetinin xüsusiyyətlərindən asılı olaraq ayrılır? (Çəki: 1)

- dispozisiya və sanksiya
 - hipoteza və dispozisiya
 - maddi və prosesual
 - dispozisiya və prosesual
 - prosesual və tətbiqi
-

Sual: Maliyyə hüquq normaları hüquqi tənzimləmə predmetinin xüsusiyyətlərindən asılı olaraq ayrılır? 1.dispozisiya 2.maddi 3.məcburedici 4.qadağanedici 5.prosesual (Çəki: 1)

- 1,5
- 2,5
- 3,4
- 1,3,4.
- 1,2,5

Sual: Azərbaycan Respublikasının vergi, büdcə və bank qanunvericiliyinin əksəriyyəti ibarətdir. (Çəki: 1)

- maddi normalardan
- prosesual normalardan
- qadağanedici normalardan
- məcburedici normalardan
- sanksiyalardan

BÖLMƏ: 02#03

Ad	02#03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə münasibətlərini başqa münasibətlərdən fərqləndirən əlamətlərə hansı aid deyil? (Çəki: 1)

- bu münasibətlər bir qayda olaraq pul münasibətləridir
- bu münasibətlər pul vəsaitlərinin bölgüsü münasibətləridir
- bu münasibətlərdə pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir
- bu münasibətlər pul vəsaitlərinin mənimsənilməsi münasibətləridir
- bu münasibətlər ekvivalentsiz münasibətlərdir, burada pul vəsaitlərinin yalnız birtərəfli hərəkəti vardır

Sual: Maliyyə hüququ ictimai inkişafın hər hansı bir dövründə dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsinin təmin olunması üçün maliyyə fəaliyyəti prosesində meydana çıxan ictimai münasibətləri nizama salan....? (Çəki: 1)

- adət normalarının məcmusudur
- dini normalarının məcmusudur
- ənənə normalarının məcmusudur
- hüquq normalarının məcmusudur
- əxlaq normalarının məcmusudur

Sual: Maliyyə hüququnun əhəmiyyəti ondan ibarətdir ki, onun təsir dairəsinə.....? (Çəki: 1)

- dövlət bölməsinin maliyyə sistemi daxildir
 - dövlətin hüquqi şəxslərinin maliyyə sistemi daxildir
 - dövlətin nazirliklərinin maliyyə sistemi daxildir
 - dövlətin bütövlükdə maliyyə sistemi daxildir
 - dövlətin regional maliyyə sistemi daxildir
-

Sual: Maliyyə hüquq ümumi hüquq olmaqla.....? (Çəki: 1)

- maliyyə hüquq münasibətlərində fiziki şəxslərin mənafeyinə xidmət edir
 - maliyyə hüquq münasibətlərində dövlət iradəsi və mənafeyinə xidmət edir
 - maliyyə hüquq münasibətlərində hüquqi şəxslərin iradəsinə xidmət edir
 - maliyyə hüquq münasibətlərində yerli hakimiyyətin mənafeyinə xidmət edir
 - maliyyə hüquq münasibətlərində bələdiyyələrin iradəsinə xidmət edir
-

Sual: Pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər nəyi əks etdirir? (Çəki: 1)

- dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətləri
 - büdcə maliyyələşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətləri
 - büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətləri
 - büdcəyə vergi və rüsumların yığılmasını, dövlət xəzinəsinə könüllü ianələr və dövlət kreditinin yerləşdirilməsini
 - maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətləri
-

Sual: Dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər nəyi əks etdirir? (Çəki: 1)

- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətləri
 - büdcə maliyyələşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətləri
 - büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətləri
 - büdcəyə vergi və rüsumların yığılmasını, dövlət xəzinəsinə könüllü ianələr və dövlət kreditinin yerləşdirilməsini
 - dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətləri
-

Sual: Maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər nəyi əks etdirir? (Çəki: 1)

- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətləri
 - büdcə maliyyələşdirilməsindən istifadə ilə əlaqədar yaranan münasibətləri
 - büdcə və vergi nəzarəti, bank nəzarəti, valyuta nəzarəti və s. nəzarətin həyata keçirilməsi üzrə münasibətləri
 - büdcəyə vergi və rüsumların yığılmasını, dövlət xəzinəsinə könüllü ianələr və dövlət kreditinin yerləşdirilməsini
 - dotasiya, subsidiya, subvensiyaların ayrılması üzrə münasibətləri
-

Sual: Maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər nəyi əks etdirir? (Çəki: 1)

- maliyyə xarakterli və maliyyə xarakterli olmayan münasibətləri

- bdcy vergi v rsumların yıęılması, dvlt xzinsin knll ianlr v dvlt kreditinin yerlşdirilmsini
 - bdc v vergi nzarti, bank nzarti, valyuta nzarti v s. nzartin hyata keirilmsi zr mnasibtlri
 - bdc maliyylşdirilmsindən istifad il laqdar yaranan mnasibtlri
 - dotasiya, subsidiya, subvensiyaların ayrılması zr mnasibtlri
-

Sual: Pul vsaitlri fondunun sfrbr olunması il laqdar mnasibtlr hansı mnasibtlr aid edilir? (ki: 1)

- bdcy vergi v rsumların yıęılması, dvlt xzinsin knll ianlr, dvlt kreditinin yerlşdirilmsi zr mnasibtlr
 - bdc tnzimlmsinin gedişində dotasiya, subsidiya, subvensiyaların ayrılması zr mnasibtlr
 - bdc myynlşdirilmsindən istifad il laqdar yaranan mnasibtlr
 - bdc v vergi nzarti, bank nzarti, valyuta nzarti v s. nzartin hyata keirilmsi zr mnasibtlr
 - Hamısı
-

Sual: Maliyy ehtiyatlarının hrktlri zrində nzart il laqdar mnasibtlr hansı mnasibtlr aid edilir? (ki: 1)

- bdcy vergi v rsumların yıęılması, dvlt xzinsin knll ianlr, dvlt kreditinin yerlşdirilmsi zr mnasibtlr
 - bdc tnzimlmsinin gedişində dotasiya, subsidiya, subvensiyaların ayrılması zr mnasibtlr
 - bdc myynlşdirilmsindən istifad il laqdar yaranan mnasibtlr
 - bdc v vergi nzarti, bank nzarti, valyuta nzarti v s. nzartin hyata keirilmsi zr mnasibtlr
 - Hamısı
-

Sual: Maliyy xarakterli mnasibtlr n aid edilir? (ki: 1)

- pul vsaitlrinin hrktinin olduęu, habel blg lamtlri olan mnasibtlr
 - dvlt v bldiyylrin hyata keirdiklri maliyy faliyytinin mzmununu tşkil eden mnasibtlr
 - vergi v rsumlar myyn etmdn, bdclr tsdiq edilmdn, maliyy nzartini tşkil etmdn v sair dvltin maliyy faliyyti il laqdar olan mnasibtlr
 - hamısı
 - he biri
-

Sual: Maliyy xarakterli olmayan mnasibtlr n aid edilir? (ki: 1)

- pul vsaitlrinin hrktinin olduęu, habel blg lamtlri olan mnasibtlr
 - dvlt v bldiyylrin hyata keirdiklri maliyy faliyytinin mzmununu tşkil eden mnasibtlr
 - vergi v rsumlar myyn etmdn, bdclr tsdiq edilmdn, maliyy nzartini tşkil etmdn v sair dvltin maliyy faliyyti il laqdar olan mnasibtlr
 - hamısı
 - He biri
-

Sual: Maliyyə hüquq normalarının özünəməxsus əlamətlərinə aiddir? 1. məqsədli təyinata malikdir 2. ictimai marağ və mənafeələr realizə olunur 3. dispozitiv xarakterə malikdir 4. qeyri-sabitliyə malikdir 5. şəxsi maraqlar realizə olunur (Çəki: 1)

- 3,5
- 1,2,4
- 1,4,5
- 1,2,3
- 2,5

Sual: Maliyyə hüquq normalarının özünəməxsus əlamətlərinə aid deyil? 1.məqsədli təyinata malikdir 2.ictimai marağ və mənafeələr realizə olunur 3.dispozitiv xarakterə malikdir 4.qeyri-sabitliyə malikdir 5.şəxsi maraqlar realizə olunur (Çəki: 1)

- 3,5
- 1,2,4
- 1,4,5
- 1,2,3
- 2,5

Sual: Aşağıdakı fikirlərdən yanlış olanını seçin? (Çəki: 1)

- məcbureddici maliyyə hüquq normaları subyektlərin fəal davranışını tənzim edir.
- qadağanedici maliyyə hüquq normaları subyektlərin passiv davranışını tənzim edir.
- səlahiyyətverici maliyyə hüquq normaları münasibət iştirakçılarını geniş hüquq və səlahiyyətlərlə təmin edir.
- bütün pul münasibətləri maliyyə münasibətləridir.
- maliyyə hüququnun başlıca institutu büdcə hüquq münasibətləridir.

Bölmə: 03#01

Ad	03#01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Digər növ hüquq normaları kimi maliyyə hüquq normasının strukturunu təşkil edir? (Çəki: 1)

- hipoteza, disproporsiya və sanksiya
- preambula, sanksiya və dispoziya
- disproporsiya, dispoziya və hipoteza
- hipoteza, dispoziya və sanksiya
- diskriminasiya, sanksiya və dispoziya

Sual: Maliyyə hüquq münasibətlərinin yarana bildiyi şəraiti müəyyən edir: (Çəki: 1)

- hipoteza
 - dispozisiya
 - sanksiya
 - maliyyə mühiti
 - mövcud şərait
-

Sual: Dispozisiya özündə əks etdirir (Çəki: 1)

- maliyyə hüquq münasibətlərinin yarana bildiyi şəraiti
 - fiziki və hüquqi şəxslərin öhdəliklərini
 - münasibət iştirakçısının hansı hərəkəti etməli, hansı vəzifəni icra etməli olduğunu
 - maliyyə hüquq normalarının tələblərinin pozulmasını
 - pul vəsaitlərinin mənimsənilməsini
-

Sual: Maliyyə-hüquqi sanksiyaları özündə hansı elementləri birləşdirir ? (Çəki: 1)

- hüquqbərpaedici və qadağanedici
 - hüquqbərpaedici və cərimə(cəza)
 - qoruyucu və nizamlayıcı
 - cərimə(cəza) və müdafiə
 - hüquqbərpaedici və tənzimləyici
-

Sual: Maliyyə hüquq münasibətlərinin subyektləri hansılardır? (Çəki: 1)

- kollektiv və fərdi subyektlər
 - ictimai ərazi vahidləri və təsərrüfatlar
 - ictimai ərazi vahidləri ,kollektiv və fərdi subyektlər
 - bələdiyyə və dövlət müəssisələri
 - kəndli təsərrüfatları və özəl müəssisələr
-

Sual: Maliyyə hüquq münasibətlərinin subyektləri hansılardır? 1.kəndli təsərrüfatları 2. ictimai ərazi vahidləri 3. kollektiv subyektlər 4. dövlət müəssisələri 5. fərdi subyektlər (Çəki: 1)

- 1,2,4
 - 2,3,5
 - 1,4,5
 - 3,5
 - 2,4
-

Bölmə: 03#02

Ad	03#02
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Məcburedici maliyyə hüquq normaları subyektdərin fəal davranışını tənzim edir və müəyyən hərəkətləri etməyə.....? (Çəki: 1)

- tövsiyyə edir
 - məcbur edir
 - təhrik edir
 - nəzarət edir
 - sövq edir
-

Sual: Qadağanedici normalar subyektlərin müəyyən hərəkətlər etməsini....? (Çəki: 1)

- qadağan edir
 - təhrik edir
 - sövq edir
 - tövsiyyə edir
 - nəzarət edir
-

Sual: Səlahiyyətverici maliyyə hüquq normaları münasibətin ayrı-ayrı iştirakçılarını, o cümlədən dövlət orqanlarını təmin edir? (Çəki: 1)

- biznes fəaliyyəti ilə məşğul olmaq imkanı ilə
 - qabaqcıl təcrübə ilə
 - dövlət idarəetməsində iştirakla
 - maliyyə vəsaitləri ilə
 - hüquq və səlahiyyətlərlə
-

Sual: Maliyyə hüquq münasibətlərinin yarana bildiyi şəraiti müəyyən edən və burada hüquq münasibəti subyektlərin dairəsini göstərən norma struktur elementi hansıdır? (Çəki: 1)

- dispoziya
 - diskriminasiya
 - hipoteza
 - sanksiya
 - disproporsiya
-

Sual: Maliyyə hüquq münasibətləri iştirakçısının müvafiq halda hansı vəzifəni icra etməli, yaxud hansı hərəkəti etmək gerekli olduğunu özündə əks etdirən norma struktur elementi hansıdır? (Çəki: 1)

- hipoteza
 - diskriminasiya
 - dispoziya
 - disproporsiya
 - sanksiya
-

Sual: Maliyyə hüquq normalarının tələbləri pozulduqda tətbiq edilən cəzanı müəyyənləşdirən norma struktur elementi hansıdır? (Çəki: 1)

- disproporsiya
- hipoteza

- sanksiya
 - diskriminasiya
 - dispoziisiya
-

Sual: Xarakterinə görə maliyyə hüquq normalarının aşağıdakı növləri vardır? (Çəki: 1)

- stimullaşdırıcı və qadağanedici
 - qadağanedici və səlahiyyətverici
 - məhdudlaşdırıcı, və qadağanedici
 - maddi və prosessual
 - neytrallaşdırıcı və tənzimləyici
-

Sual: Maliyyə hüquq münasibətlərində kollektiv iştirak etməyən subyektlər hansıdır? (Çəki: 1)

- dövlət hakimiyyət və idarəçilik orqanları
 - bələdiyyələr
 - fiziki şəxslər
 - təsərrüfat müəssisələri
 - özəl müəssisələr
-

Sual: Maliyyə hüquq münasibətlərində kollektiv iştirak etməyən subyektlər hansıdır? (Çəki: 1)

- dövlət müəssisələri
 - fərdi şəxslər
 - idarələr
 - maliyyə-sənaye qrupları
 - birliklər
-

Sual: Aşağıdakı fikirlərdən yanlış olanını göstərin. (Çəki: 1)

- maliyyə hüquq normalarının tələbləri pozulduqda maliyyə-hüquqi sanksiyaları tətbiq olunur.
 - hipoteza maliyyə hüquq münasibətlərinin yarana bildiyi şəraiti müəyyən edir.
 - dispoziisiya dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin edir.
 - sanksiyalar özündə hüquqbərpaedici elementini birləşdirir
 - sanksiyalar özündə cərimə(cəza)elementini birləşdirir.
-

Sual: Maliyyə hüquq münasibətlərinin hüquqi üsürləri hansılardır? (Çəki: 1)

- dövlət-hakimiyyət və əmlak üsürü
 - dövlət-hakimiyyət və sığorta üsürü
 - sığorta və kredit üsürü
 - mülkiyyət və dövlət-hakimiyyət üsürü
 - valyuta və hesablaşma üsürü
-

Sual: Maliyyə hüquq münasibətlərinin hüquqi üsürləri hansılardır? 1.dövlət-hakimiyyət 2.sığorta 3.kredit 4.əmlak 5.valyuta (Çəki: 1)

- 1,2
 - 2,3
 - 1,4
 - 3,5
 - 3,4
-

Sual: Məzmununa görə maliyyə hüquq münasibətlərinin növlərinə aid deyil: (Çəki: 1)

- büdcə münasibətləri
 - vergi-hüquq münasibətləri
 - bank hüquq münasibətləri
 - sığorta hüquq münasibətləri
 - hesablama hüquq münasibətləri
-

Sual: Hansı təsərrüfatlar müstəqil təsərrüfat subyektləri olmaqla kollektiv subyektlərə aid edilir? (Çəki: 1)

- fərdi xüsusi müəssisələr, kəndli kooperativləri, kəndli təsərrüfatları birliklər və idarələr
 - fərdi xüsusi müəssisələr, maliyyə-sənaye qrupları
 - bələdiyyələr, özəl müəssisələr
 - kəndli kooperativləri və dövlət müəssisələri
 - birliklər və idarələr
-

Sual: Hansı təsərrüfatlar müstəqil təsərrüfat subyektləri olmaqla kollektiv subyektlərə aid edilir? 1. fərdi xüsusi müəssisələr 2. birliklər 3. kəndli təsərrüfatları 4. kəndli kooperativləri 5. maliyyə-sənaye qrupları (Çəki: 1)

- 1,3,4.
 - 3,4
 - 2,5
 - 1,2,5
 - 1,4
-

Sual: Fərdi subyektlər dedikdə, başa düşülür: (Çəki: 1)

- 18 yaşına çatmış istənilən vətəndaş
 - Respublika vətəndaşları, xarici vətəndaşlar
 - Xarici vətəndaşlar, vətəndaşlığı olmayanlar
 - Respublika vətəndaşları, vətəndaşlığı olmayanlar, xarici vətəndaşlar
 - yalnız respublikanın ərazisində yaşayan fiziki şəxslər
-

Sual: Fərdi subyektlər dedikdə, başa düşülür: 1. 18 yaşına çatmış istənilən vətəndaş 2. Respublika vətəndaşları 3. Xarici vətəndaşlar 4. vətəndaşlığı olmayanlar 5. yalnız respublikanın ərazisində yaşayan fiziki şəxslər (Çəki: 1)

- 1,3
- 2,3,4
- 4,5
- 2,5
- 1,3,5

Sual: Maliyyənin yerinə yetirdiyi funksiyaları seçin : 1. bölgü 2. Ekspert-analitik 3. Nəzarət 4. Analitik-informasiya 5. Tənzimləyici (Çəki: 1)

- 1,3,5
- 1,2,4
- 2,4,5
- 1,4,5
- 1,2,5

Bölmə: 03#03

Ad	03#03
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Aşağıdakılardan hansı maliyyə hüquq normalarına xarakterik olan əlamət deyil? (Çəki: 1)

- maliyyə hüquq normalarının maliyyə hüquqi tənzimləmənin predmetindən asılı olaraq məqsədli təyinatı vardır
- maliyyə hüquq normaları vasitəsilə şəxsi maraqlar deyil, ictimai maraq və mənafeələr realizə olunur
- maliyyə hüquq normaları özündə ifadə olunan tələblərin dəyişdirilməsini qadağan edən imperativ xarakterə malikdir
- maliyyə hüquq normaları hər bir hüquq sahəsi kimi prezidentlərə əsaslanır
- başqa növ hüquq normalarından maliyyə hüquq normaları özünün qeyri-sabitliyi ilə fərqlənir

Sual: Maliyyə hüquq normaları münasibət iştirakçılarında göstərdiyi təsirə görə aşağıdakı normalara bölünür? (Çəki: 1)

- stimullaşdırıcı, səlahiyyətverici və qadağanedici
- məcbureddici, qadağanedici və səlahiyyətverici
- məhdudlaşdırıcı, səlahiyyətverici və qadağanedici
- məcbureddici, qadağanedici və nəzarətedici
- neytrallaşdırıcı, qadağanedici və tənzimləyici

Sual: Məzmununa görə maliyyə hüquq münasibətlərinin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- kredit hüquq münasibətləri
- paylama hüquq münasibətləri
- sığorta hüquq münasibətləri
- valyuta hüquq münasibətləri
- hesablaşma hüquq münasibətləri

Sual: Aşağıdakılardan hansı maddi maliyyə hüquq norması hesab edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının "Sığorta haqqında" qanunu
 - Azərbaycan Respublikasının "Kredit fondu haqqında" qanunu
 - Azərbaycan Respublikasının "Dövlət Büdcəsi haqqında" qanunları
 - Azərbaycan Respublikasının "Dövlət Yol Fondu haqqında" qanunu
 - Azərbaycan Respublikasının "Büdcə Sistemi haqqında" qanunu
-

Sual: Aşağıdakılardan hansı prosessual maliyyə hüquq norması hesab edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının "Büdcə Sistemi haqqında" qanunu
 - Azərbaycan Respublikasının "Sığorta haqqında" qanunu
 - Azərbaycan Respublikasının "Kredit fondu haqqında" qanunu
 - Azərbaycan Respublikasının "Dövlət Büdcəsi haqqında" qanunları
 - Azərbaycan Respublikasının "Dövlət Yol Fondu haqqında" qanunu
-

Sual: Maliyyə hüquq münasibətlərində dövlət adından hansı dövlət orqanları çıxış edir?
1.AR-nın dövlət-hakimiyət və idarəçilik orqanları 2.yerli özünüidarə orqanları və bələdiyyələr 3.maliyyə-sənaye qrupları 4.kəndli təsərrüfatları 5.Naxçıvan MR-nın dövlət-hakimiyət və idarəçilik orqanları (Çəki: 1)

- 1,2,5
 - 3,4
 - 1,5
 - 3,4,5
 - 2,4
-

Sual: Büdcə hüquq münasibətlərində iştirak edən yeganə subyekt (Çəki: 1)

- kollektiv subyektlər
 - dövlət
 - fərdi subyektlər
 - özəl müəssisələr
 - kəndli təsərrüfatları
-

Sual: Maliyyə hüquq münasibətlərində xarici hüquqi şəxslərin iştirakı hansı prinsipə əsaslanır (Çəki: 1)

- rezidentlik
 - vahidlik
 - ümumilik
 - aşkarlıq
 - bərabərlik
-

BÖLMƏ: 04#02

Ad	04#02
Suallardan	14
Maksimal faiz	14

Sualları qarışdırmaq



Suallar təqdim etmək

2 %

Sual: Maliyyə nəzarəti hesab edilir? (Çəki: 1)

- bələdiyyə nəzarətinin mühüm növlərindən biri
- sahibkar nəzarətinin mühüm növlərindən biri
- texniki nəzarətinin mühüm növlərindən biri
- dövlət nəzarətinin mühüm növlərindən biri
- məhkəmə nəzarətinin mühüm növlərindən biri

Sual: Maliyyə nəzarətinin obyektı? (Çəki: 1)

- vergi münasibətləridir
- sığorta münasibətləridir
- kredit münasibətləridir
- pul münasibətləridir
- büdcə münasibətləridir

Sual: Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində möhkəmlənir? (Çəki: 1)

- maliyyə resursları
- maliyyə intizamı
- maliyyə ehtiyatı
- maliyyə qanunvericiliyi
- maliyyə sistemi

Sual: Maliyyə nəzarətinin forması aşağıdakılardan hansıdır? (Çəki: 1)

- baza, cari, əvvəl
- ilkin, cari, sonrakı
- cari, sonrakı, mütəmadi
- sonrakı, dövrü, mexaniki
- əvvəl, ilkin, cari

Sual: Pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlanmazdan əvvəl həyata keçirilən nəzarət hansıdır? (Çəki: 1)

- baza nəzarət
- cari nəzarət
- sonrakı nəzarət
- mexaniki nəzarət
- ilkin nəzarət

Sual: Maliyyə hüquq münasibətlərinin iştirakçılara lazımi metodiki köməklik göstərmək hansı nəzarətin məqsədi hesab edilir? (Çəki: 1)

- baza nəzarətinin
- cari nəzarətinin

- ilkin nəzarətin
 - mexaniki nəzarətin
 - sonrakı nəzarətin
-

Sual: Pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti hansıdır? (Çəki: 1)

- mexaniki nəzarət
 - cari nəzarət
 - sonrakı nəzarət
 - ilkin nəzarət
 - baza nəzarət
-

Sual: Maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaq və xəbərdar etmək məqsədi daşıyan maliyyə nəzarəti hansıdır? (Çəki: 1)

- mexaniki nəzarət
 - sonrakı nəzarət
 - cari nəzarət
 - ilkin nəzarət
 - baza nəzarət
-

Sual: Obyekti əldə olunmuş gəlirlərdən dövlət qarşısında öhdəliklərin icra olunması ilə və ya təqdim edilmiş pul vəsaitlərinin xərclənməsi ilə bağlı sənədləşdirilmələr olan maliyyə nəzarəti hansıdır? (Çəki: 1)

- cari nəzarət
 - sonrakı nəzarət
 - mexaniki nəzarət
 - baza nəzarət
 - ilkin nəzarət
-

Sual: Maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarəti hansıdır? (Çəki: 1)

- baza nəzarəti
 - sonrakı nəzarət
 - mexaniki nəzarət
 - ilkin nəzarət
 - cari nəzarət
-

Sual: Dövlətin maliyyə nəzarətinin növləri hansılardır? (Çəki: 1)

- müəssə, təsərrüfat, trest nəzarəti
 - bələdiyyə, dövlət, sahibkar nəzarəti
 - təsərrüfatdaxili, birgə, kollektiv nəzarət
 - ümumdövlət və idarə nəzarəti
 - müstəqil, şəxsi, fərdi nəzarət
-

Sual: Ümumi səlahiyyətli dövlət hakimiyyəti və idarəçilik orqanları, habelə xüsusi nəzarət orqanları tərəfindən həyata keçirilən maliyyə nəzarəti hesab edilir? (Çəki: 1)

- t s rr fatdaxili, birg , kollektiv n zar t
-  mumd vl t n zar ti
- m ess , t s rr fat, trest n zar ti
- b l diyy , d vl t, sahibkar n zar ti
- m st qil,  xsi, f rdi n zar t

Sual: Az rbaycan Respublikası Konstitusiyasının 81-ci madd sin   sas n maliyy  f aliyy tin  n zar t ed n d vl t orqanı a ağıdakılardan hansıdır? ( aki: 1)

- Prezident
- Milli M clis
- İcra hakimiyy ti
- Ali M hk m 
- prokurorluq

Sual: Az rbaycan Respublikasının Konstitusiyasının 81 madd sin  aiddir ( aki: 1)

- Milli M clis maliyy  f aliyy tin  n zar t ed n d vl t orqanıdır
- vergi  d yicil ri vergi n zar tinin h yata ke irilm sini t min etmək m qs di il  m vafiq olaraq vergi  d yicisi olan  xsi, onun filialı v  n may nd likl rinin olduqu yer  zr  , habel  sahibkarlıq f aliyy tinin h quqi  xsi yaratmadan h yata ke ir n vergi  d yicisi olan fiziki  xsi yaratmadan h yata ke ir n vergi  d yicisi olan fiziki  xsin ya adığı yer  zr  vergi orqanlarında u ota alınır
- Prezident Az rbaycan Respublikasının d vl t b dc sində icra hakimiyy ti  c n n z rd  tutulmu  x rl r  r iv sində m rk zi v  yerli icra hakimiyy ti orqanları yaradır
- Prezident Az rbaycan Respublikasının d vl t b dc sini Az rbaycan Respublikası Milli M clisnin t sdiqin  t qdim edir
- hamsı

B LM : 04#03

Ad	04#03
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	2 %

Sual: Maliyy  n zar tinin m zmununu m  yy n etmək  c n maliyy  h quq normaları il  t nzim edil n m nasib tl rd  qarşıya qoyulan v zif l r  a ağıdakılardan hansı aid deyil? ( aki: 1)

- m  ssis l rin v  v t nda ların d vl t qarşısında maliyy   h dl kl rinin yerinə yetirilm sini yoxlamaq
- h quqi v  fiziki  xsl rin m lkiyy tində olan pul v saitl rinin, b dc  v saitl rinin, bank ssudalarının, x susi v saitl rin onlar t r find n m qs d uyğun sur td  istifad sini yoxlamaq
- pul v saitl rinin iqtisadi agentl r arasında b lg s n  t min etmək v  onların f aliyy tini stimulla dırmaq

- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət vermək
 - istehsal və kommersion fəaliyyətinin yüksəldilməsində daxili ehtiyatlarını aşkar etmək
-

Sual: Maliyyə nəzarətinin məzmununu müəyyən etmək üçün maliyyə hüquq normaları ilə tənzim edilən münasibətlərdə qarşıya qoyulan vəzifələrə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauyğun həyata keçirilməsinə, pul vəsaitlərinin hesablanması və saxlanması qəydalarına əməl olunmasını yoxlamaq
 - dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək
 - maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək
 - qənaət olunan maliyyə vəsaitlərinin dövlət borcunun aradan qaldırılmasına yönəltmək
 - istehsal və kommersion fəaliyyətinin yüksəldilməsində daxili ehtiyatlarını aşkar etmək
-

Sual: Müəssisə, idarə, təşkilatlar və vətəndaşlar tərəfindən dövlətin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması hesab edilir? (Çəki: 1)

- maliyyə sistemi
 - maliyyə qanunvericiliyi
 - maliyyə ehtiyatı
 - maliyyə intizamı
 - maliyyə resursları
-

Sual: Ölkənin sosial-iqtisadi inkişafı məqsədilə dövlətin və bələdiyyələrin pul fondlarının təşkili, bölüşdürülməsi və istifadə edilməsi sahəsində hərəkətlərin qanunauyğun və məqsədyönlü olması üzərində nəzarət hesab edilir? (Çəki: 1)

- maliyyə sistemi
 - maliyyə qanunvericiliyi
 - maliyyə nəzarəti
 - maliyyə intizamı
 - maliyyə resursları
-

Sual: İlk maliyyə nəzarətinin məqsədi maliyyə hüquq münasibətlərinin iştirakçılara lazımı..... göstərməkdən ibarətdir? (Çəki: 1)

- maliyyə yardımı
 - texniki dəstək
 - metodiki köməklik
 - birbaşa təsir
 - zəruri müdaxilə
-

Sual: Maliyyə nəzarətini həyata keçirən subyektdən asılı olaraq nəzarətin hansı növləri fərqləndirilir? (Çəki: 1)

- müəssə, təsərrüfat, trest nəzarəti

- bələdiyyə, dövlət, sahibkar nəzarəti
 - təsərrüfatdaxili, birgə, kollektiv nəzarət
 - dövlət, təsərrüfatdaxili, müstəqil nəzarət
 - müstəqil, şəxsi, fərdi nəzarət
-

Sual: Nazirliklər və idarələr, yerli özünüidarə orqanlarının nəzarət-təftiş şöbələri tərəfindən onlara tabe olan müəssisə və idarələrə münasibətdə həyata keçirilən maliyyə nəzarəti hansıdır? (Çəki: 1)

- təsərrüfatdaxili, birgə, kollektiv nəzarət
 - ümumdövlət nəzarəti
 - bələdiyyə, dövlət, sahibkar nəzarəti
 - idarə nəzarəti
 - müstəqil, şəxsi, fərdi nəzarət
-

Sual: Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- parlament nəzarəti
 - prezident nəzarəti
 - palata nəzarəti
 - auditor nəzarəti
 - ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti
-

Sual: Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- maliyyə-kredit orqanlarının nəzarəti
 - idarədaxili nəzarət
 - ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti
 - təsərrüfatdaxili nəzarəti
 - transaksiya nəzarəti
-

Sual: Xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən maliyyə fəaliyyətinin məzmunundan asılı olaraq maliyyə nəzarətinin növlərinin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- auditor nəzarəti
 - büdcə nəzarəti
 - vergi nəzarəti
 - bank nəzarəti
 - sığorta nəzarəti
-

Sual: Xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən maliyyə fəaliyyətinin məzmunundan asılı olaraq maliyyə nəzarətinin növlərinin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- valyuta nəzarəti
- gömrük nəzarəti
- vergi nəzarəti
- konstitusiyaya nəzarəti

BLM: 05#01

Ad	05#01
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dvlt Bdcsinin vsaitinin Azrbaycan Respublikasının mlkiyyti hesab edilmsi Mlki Mcllnin hansı maddsind tsbit olunmuřdur? (ki: 1)

- 125.3-c maddsind
- 145.3-c maddsind
- 155.3-c maddsind
- 185.3-c maddsind
- 115.3-c maddsind

Sual: Yerli Bdcnin vsaitinin bldiyynin mlkiyyti hesab edilmsi Mlki Mcllnin hansı maddsind tsbit olunmuřdur? (ki: 1)

- 126-cı maddsind
- 156-cı maddsind
- 155.3-c maddsind
- 185-ci maddsind
- 115-ci maddsind

BLM: 05#02

Ad	05#02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Ařađıdakılardan hansı maliyy hququnun alt sahsidir? (ki: 1)

- inzibati hquq
- řmrk hququ
- mlk hquq
- bdc hququ
- konstitusiya hququ

Sual: Ařađıdakılardan hansı maliyy hququnun alt sahsidir? (ki: 1)

- inzibati hüquq
 - vergi hüququ
 - mülkü hüquq
 - gömrük hüququ
 - konstitusiya hüququ
-

Sual: Qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- parlament büdcəsi
 - bələdiyyə büdcəsi
 - prezident büdcəsi
 - dövlət büdcəsi
 - ailə büdcəsi
-

Sual: Azərbaycan Respublikasında dövlət büdcəsi hansı formada təsdiq olunur? (Çəki: 1)

- fərman şəkilində
 - qanun şəkilində
 - sərəncam şəkilində
 - konvensiya şəkilində
 - kontrakt şəkilində
-

Sual: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.3-cü maddəsində müəyyən edilir ki, Dövlət Büdcəsinin vəsaiti Azərbaycan Respublikasının.....? (Çəki: 1)

- əsasıdır
 - iqtisadi bazasıdır
 - hüquqi təminatıdır
 - mülkiyyətidir
 - maliyyə sistemidir
-

Sual: Dövlət Büdcəsinin vəsaitinin Azərbaycan Respublikasının mülkiyyəti hesab edilməsi hansı məcəllə ilə təsbit olunmuşdur? (Çəki: 1)

- Mülki Məcəllə
 - Mülkü Prosesual Məcəllə
 - Cinayət Məcəlləsi
 - Torpaq Məcəlləsi
 - Konstitusiya Məcəlləsi
-

Sual: Dövlət Büdcəsinin vəsaitinin Azərbaycan Respublikasının mülkiyyəti hesab edilməsi Mülki Məcəllənin hansı maddəsində təsbit olunmuşdur? (Çəki: 1)

- 125.3-cü maddəsində
- 145.3-cü maddəsində
- 155.3-cü maddəsində
- 185.3-cü maddəsində
- 115.3-cü maddəsində

Sual: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 156-cı maddəsində müəyyən edilir ki, Yerli Büdcəsinin vəsaiti bələdiyyənin.....? (Çəki: 1)

- əsasdır
 - mülkiyyətidir
 - hüquqi təminatıdır
 - iqtisadi bazasıdır
 - maliyyə sistemidir
-

Sual: Yerli Büdcənin vəsaitinin bələdiyyənin mülkiyyəti hesab edilməsi hansı məcəllə ilə təsbit olunmuşdur? (Çəki: 1)

- Torpaq Məcəlləsi
 - Mülkü Prosesual Məcəlləsi
 - Cinayət Məcəlləsi
 - Mülki Məcəllə
 - Konstitusiyaya Məcəlləsi
-

Sual: İstər dövlət, istərsə də bələdiyyə büdcələri hesab edilir? (Çəki: 1)

- müəssisə maliyyəsinin tərkib hissəsi
 - firma maliyyəsinin tərkib hissəsi
 - dövlət maliyyəsinin tərkib hissəsi
 - yerli maliyyənin tərkib hissəsi
 - beynəlxalq maliyyənin tərkib hissəsi
-

Sual: Azərbaycan Respublikasında dövlət büdcəsi hüquq qüvvəsi qazanır? (Çəki: 1)

- Prezident fərmanından sonra
 - Büdcə qanunu qəbul olunduqdan sonra
 - Nazirlər Kabinetinin sərəncamından sonra
 - Parlament Komitələrinin müzakirəsindən sonra
 - Maliyyə Nazirliyi təsdiq edəndən sonra
-

Sual: Dövlət və bələdiyyə büdcələrinin yaradılması və onların xərclənməsi ilə əlaqədar geniş münasibətlər dairəsi əmələ gəlir ki, onlar da xüsusi normalarla nizamlanır. Belə normaların məcmusu maliyyə hüququnun əsas bölməsini, yəni.....? (Çəki: 1)

- maliyyə hüququnu formalaşdırır
 - vergi hüququnu formalaşdırır
 - sığorta hüququnu formalaşdırır
 - büdcə hüququnu formalaşdırır
 - bank hüququnu formalaşdırır
-

Sual: Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar iki qrupa bölünür və onlar aşağıdakı kimi fərqləndirilir? (Çəki: 1)

- texniki və prosesual büdcə hüquq normaları
- maddi və qeyri-maddi büdcə hüquq normaları
- cari və proqnoz büdcə hüquq normaları

- mexaniki və texniki büdcə hüquq normaları
 maddi və prosesual büdcə hüquq normaları

BÖLMƏ: 05#03

Ad	05#03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hüquq ədəbiyyatında büdcələrin bir neçə növü müəyyən olunur. Aşağıdakılardan hansı həmin təsnifat qrupuna aid deyil? (Çəki: 1)

- adi büdcələr
 fəvqəladə büdcə
 minimal büdcə
 universal büdcə
 birləşmiş (vahid) büdcə

Sual: Büdcə hüququ spesifik tənzimləmə predmetinə malikdir və onun predmetinə aşağıdakı hansı münasibət daxil deyildir? (Çəki: 1)

- Azərbaycan Respublikasının büdcə quruluşunun müəyyən edilməsi və büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
 büdcə sistemində daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər
 Azərbaycan Respublikası, Naxçıvan MR və ayrı-ayrı inzibati ərazi vahidlərinin büdcə sahəsində səlahiyyətlərinin bölüşdürülməsi ilə əlaqədar münasibətlər
 Azərbaycan Respublikasında pul siyasətinin müəyyən edilməsi və zəruri pul kütləsinin emissiyası ilə əlaqədar münasibətlər
 respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi, habelə büdcələr arasında onların bölüşdürülməsi ilə əlaqədar münasibətlər

BÖLMƏ: 06#02

Ad	06#02
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Maddi və prosesual hüquq normaları daha çox xarakterikdir? (Çəki: 1)

- sığorta hüququna
 büdcə hüququna

- maliyyə hüququna
 - vergi hüququna
 - bank hüququna
-

Sual: Ölkənin büdcə quruluşu müəyyən olunur? (Çəki: 1)

- dövlətin maliyyə resursları ilə
 - dövlət suverenliyi ilə
 - dövlət quruluşu ilə
 - idarəetmə forması ilə
 - milli pul vahidi ilə
-

Sual: Azərbaycan Respublikası Kontitusiyasına əsasən Azərbaycan Respublikasının büdcə sistemi ibarətdir? (Çəki: 1)

- 3 səviyyədən
 - 5 səviyyədən
 - 4 səviyyədən
 - 2 səviyyədən
 - 1 səviyyədən
-

Sual: Aşağıdakılardan hansı büdcə quruluşu prinsipi deyil? (Çəki: 1)

- vahidlik prinsipi
 - reallaşdırma prinsipi
 - büdcə sisteminin tamlığı prinsipi
 - büdcə sisteminin reallığı prinsipi
 - aşkarlıq prinsipi
-

Sual: Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası qanununa əsasən aşağıdakılardan hansı büdcə quruluşu prinsipi deyil? (Çəki: 1)

- bələdiyyə maliyyəsinin formalaşması və istifadəsində müstəqillik prinsipi
 - özünüidarəetmə prinsipi
 - aşkarlıq prinsipi
 - yerli mənafehin respublika mənafeyi ilə uzlaşdırılması prinsipi
 - qarşılıqlı faydalanma prinsipi
-

Sual: Maliyyə hüququnun maddi və eyni zamanda prosesual normaların daha çox təzahür tapdığı sahəsi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- sığorta hüququ
 - vergi hüququ
 - kredit hüququ
 - büdcə hüququ
 - bank hüququ
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə ili...? (Çəki: 1)

- 2 aydır

- 16 aydır
 - 8 aydır
 - 12 aydır
 - 6 aydır
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə ili əhatə edir...? (Çəki: 1)

- yanvarın 1-dən dekabrın 31-dək olan dövrü
 - yanvarın 31-dən dekabrın 1-dək olan dövrü
 - yanvarın 1-dən dekabrın 1-dək olan dövrü
 - yanvarın 11-dən dekabrın 11-dək olan dövrü
 - yanvarın 21-dən dekabrın 21-dək olan dövrü
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə ili yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edən badcə ili hesab edilir? (Çəki: 1)

- büdcənin tərtibi ili
 - büdcənin təsdiqi ili
 - büdcənin tətbiqi ili
 - büdcənin icrası ili
 - büdcənin bərpası ili
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə dövrü büdcə posesinin..... əhatə olunduğu dövrüdür? (Çəki: 1)

- tərtibi mərhələsinin
 - bütün mərhələlərinin
 - təsdiqi mərhələsinin
 - yenidən baxılması mərhələsinin
 - müzakirəsi mərhələsinin
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə dövrü əhatə edir? (Çəki: 1)

- üç ilə qədər dövrü
 - bir ilə qədər dövrü
 - dörd ilə qədər dövrü
 - iki ilə qədər dövrü
 - beş ilə qədər dövrü
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcə dövrünün birinci mərhələsi əhatə edir? (Çəki: 1)

- martın 1-dən dekabrın 31-dək olan dövrü
 - fevralın 1-dən dekabrın 20-dək olan dövrü
 - yanvarın 1-dən dekabrın 1-dək olan dövrü
 - sentyabrın 11-dən dekabrın 11-dək olan dövrü
 - yanvarın 21-dən dekabrın 21-dək olan dövrü
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcənin icrası mərhələsi əhatə edir? (Çəki: 1)

- martın 1-dən dekabrın 31-dək olan dövrü
 - fevralın 1-dən dekabrın 20-dək olan dövrü
 - yanvarın 1-dən dekabrın 31-dək olan dövrü
 - sentyabrın 11-dən dekabrın 11-dək olan dövrü
 - yanvarın 21-dən dekabrın 21-dək olan dövrü
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcənin icrasına dair hesabatın hazırlanması, baxılması və təsdiqi mərhələsi mərhələsi başlayır? (Çəki: 1)

- oktyabr ayından
 - may ayından
 - fevral ayından
 - yanvar ayından
 - aprel ayından
-

Sual: Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən büdcənin icrasına dair hesabat təsdiq edilir? (Çəki: 1)

- yeni büdcə hazırlanarkən
 - yeni büdcə müzakirə edilərkən
 - yeni büdcə təsdiq edilərkən
 - yeni büdcə dəyişdirilərkən
 - yeni büdcə layihəsi hazırlanarkən
-

Sual: Büdcə prosesi neçə mərhələdə həyata keçirilir? (Çəki: 1)

- bir mərhələdə
 - beş mərhələdə
 - dörd mərhələdə
 - üç mərhələdə
 - iki mərhələdə
-

Sual: Büdcə prosesinin birinci mərhələsi, Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» qanununa əsasən növbəti büdcə ilinə...? (Çəki: 1)

- 11 ay qalmış başlanır
 - 1 ay qalmış başlanır
 - 6 ay qalmış başlanır
 - 4 ay qalmış başlanır
 - 10 ay qalmış başlanır
-

Sual: Büdcə layihəsi tərtib edilməsi dövrü büdcə qanunvericiliyinə görə hansı müddəti nəzərdə tutur? (Çəki: 1)

- yanvar ayının 1-dən mayın 15-nə qədər olan müddəti
- mart ayının 1-dən oktyabrın 1-nə qədər olan müddəti
- fevral ayının 1-dən sentyabrın 25-nə qədər olan müddəti
- may ayının 1-dən dekabrın 31-nə qədər olan müddəti

- aprel ayının 1-dən avqustun 5-nə qədər olan müddəti
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan iqtisadi və sosial proqramların və proqnozların hazırlanması barədə əsaslandırılmış sənədlər hansı nazirlik tərəfindən müəyyən edilən müddətdə və qaydada hazırlanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilməlidir? (Çəki: 1)

- Vergilər Nazirliyi
 İqtisadi İnkişaf Nazirliyi
 Maliyyə Nazirliyi
 Ədliyyə Nazirliyi
 Energetika Nazirliyi
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin tərtibi üçün lazım olan iqtisadi və sosial proqramların və proqnozların hazırlanması barədə əsaslandırılmış sənədlər Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən müddətdə və qaydada hazırlanaraq təqdim edilməlidir? (Çəki: 1)

- Prezident aparatına
 İqtisadi İnkişaf Nazirliyinə
 Milli Məclisə
 Nazirlər Kabinetinə
 Energetika Nazirliyinə
-

Sual: Büdcə qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən hazırlanmış sənədlər nə vaxta qədər Azərbaycan Respublikasının Prezidentinə baxılmaq üçün təqdim olunur? (Çəki: 1)

- oktyabrın 15-nə qədər
 dekabrın 1-nə qədər
 sentyabrın 25-nə qədər
 aprelin 7-nə qədər
 noyabrın 13-nə qədər
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə nə vaxta qədər Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir? (Çəki: 1)

- dekabrın 15-dən gec olmayaraq
 aprelin 15-dən gec olmayaraq
 noyabrın 15-dən gec olmayaraq
 oktyabrın 15-dən gec olmayaraq
 sentyabrın 15-dən gec olmayaraq
-

Sual: Konstitusiyasının hansı maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir? (Çəki: 1)

- 119-cu maddənin 5-ci bəndinə müvafiq olaraq
 99-cu maddənin 7-ci bəndinə müvafiq olaraq

- 129-cu maddənin 3-cü bəndinə müvafiq olaraq
 - 109-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq
 - 139-cu maddənin 1-ci bəndinə müvafiq olaraq
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və digər sənədlər Milli Məclisdə ilkin olaraq müzakirə olunur və onun barəsində rəy verilir? (Çəki: 1)

- aparatda
 - daimi komitələrdə
 - plenar iclasda
 - növbədənkanar iclasda
 - sədrin yanında
-

Sual: Azərbaycan Respublikası Milli Məclisində büdcə layihəsi və digər sənədlər müzakirə edildikdən sonra Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə «Dövlət Büdcəsi haqqında» qanun cari ilin hansı tarixindən gec olmayaraq təsdiq olunmalıdır? (Çəki: 1)

- sentyabr ayının 20-dən gec olmayaraq
 - noyabr ayının 20-dən gec olmayaraq
 - iyun ayının 20-dən gec olmayaraq
 - dekabr ayının 20-dən gec olmayaraq
 - oktyabr ayının 20-dən gec olmayaraq
-

Sual: Dövlət büdcəsinin üzərində cari maliyyə nəzarətini aşağıdakılardan hansı həyata keçirir? (Çəki: 1)

- Maliyyə Nazirliyi
 - Vergilər Nazirliyi
 - İqtisadi İnkişaf Nazirliyi
 - Mərkəzi Bank
 - Hesablama Palatası
-

Sual: Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri təsdiq olunmuş məbləğdən 20% yerinə yetirilərsə və bu büdcə kəsirinin müəyyən olunmuş yuxarı həddini keçməsinə səbəb olarsa, onda...? (Çəki: 1)

- subsidiya tətbiq olunur
 - sekvestr tətbiq olunur
 - datasiya tətbiq olunur
 - grant tətbiq olunur
 - subvensiya tətbiq olunur
-

Sual: Dövlət büdcəsinin sekvestri hansı maddələrə tətbiq olunmur? (Çəki: 1)

- sosial maddələrə
 - hərbi xərclər maddəsinə
 - müdafiə olunan maddələrə
 - xarici borc maddələrinə
 - investisiya xərclərinə
-

Sual: Maliyyə münasibətlərinə aşağıdakı əlamət xarakterik deyil? (Çəki: 1)

- maliyyə münasibətləri bir qayda olaraq pul münasibətləridir
 - maliyyə münasibətləri pul vəsaitlərinin bölgüsü münasibətləridir
 - maliyyə münasibətlərində pul vəsaitlərinin ikitərəfli hərəkəti vardır
 - maliyyə münasibətlərində pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir
 - maliyyə münasibətləri ekvivalentsiz münasibətlərdir
-

Sual: Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə..? (Çəki: 1)

- qarışıq hüquqdur
 - xüsusi hüquqdur
 - sosial hüquqdur
 - ümumi hüquqdur
 - müstəsna hüquqdur
-

Sual: Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ ibarətdir? (Çəki: 1)

- dövlət və bələdiyyə hissələrdən
 - sabit və daimi hissələrdən
 - yazılı və şifahi hissələrdən
 - ümumi və xüsusi hissələrdən
 - ümumi və şəxsi hissələrdən
-

Sual: Maliyyə hüququnun ümumi hissəsinə aiddir? (Çəki: 1)

- dövlətin bank faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 - dövlətin idarəetmə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 - dövlətin maliyyə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 - dövlətin kredit faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 - dövlətin sığorta faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
-

Sual: Maliyyə hüququnun mənbələrindən hesab edilən aşağıdakı akt i hər il qəbul edilir? (Çəki: 1)

- «Büdcə sistemi haqqında» qanun
 - «Vergi»məcəlləsi
 - «Sığorta haqqında» qanun
 - «Dövlət büdcəsi haqqında» qanun
 - «Dövlət maliyyəsi haqqında» qanun
-

Sual: Maliyyə hüququnun institutları hesab edilir? (Çəki: 1)

- büdcə və vergi hüquqları
- sığorta və vergi hüquqları
- büdcə və bələdiyyə hüquqları

- kredit fondu və yığım hüquqları
 - dövlət rüsumu və tarif hüquqları
-

Sual: Bütçə sahəsində yaranan münasibətləri tənzim edən normalar aşağıdakı iki qrupa bölünür? (Çəki: 1)

- inzibati və mülki hüquq normaları
 - mülki və prosesual hüquq normaları
 - maddi və prosesual hüquq normaları
 - prosesual və tətbiqi hüquq normaları
 - mənəvi və konstitusion hüquq normaları
-

Sual: Yoxlamaların həyata keçirilməsi dövrü baxımından maliyyə nəzarətinin aşağıdakı formaları vardır? (Çəki: 1)

- rüblük, yarımillik, illik
 - ilkin, cari, sonrakı
 - günlük, dekadalıq, aylıq
 - cari, operativ, yekun
 - sonrakı, razılaşdırılmış
-

Sual: Azərbaycan Respublikası Milli Məclisinin maliyyə nəzarətini praktik reallaşdıran orqan necə adlanır? (Çəki: 1)

- auditor palatası
 - hesablama palatası
 - vəkllər palatası
 - bütçə palatası
 - deputat palatası
-

Sual: Vergi hüququnun predmetini təşkil edən ictimai münasibətlərə aşağıdakı aid deyil? (Çəki: 1)

- dövlət və yerli bütçələrə daxil olan vergi və vergi xarakterli digər ödəmələrin müəyyən edilməsi prosesində yaranan münasibətlər
 - vergi və vergi xarakterli ödəmələrin tətbiqi ilə əlaqədar olan münasibətlər
 - vergi nəzarətinin həyata keçirilməsində yaranan münasibətlər
 - pul münasibətlərinin tənzimlənməsi zəmnı yaranan münasibətlər
 - vergilərin hesablanması və tutulması prosesində yaranan münasibətlər
-

Sual: Dövlət bütçəsinin icrası barədə aylıq hesabatlar kim tərəfindən tərtib olunur? (Çəki: 1)

- Vergilər Nazirliyi
 - Hesablama Palatası
 - Maliyyə Nazirliyi
 - Nazirlər Kabineti
 - Mərkəzi Bank
-

Sual: Dövlət bütçəsinin icrası barədə Maliyyə Nazirliyinin aylıq hesabatları təqdim

olunur? (Çəki: 1)

- Maliyyə Nazirliyinə
- Nazirlər Kabinetinə
- Vergilər Nazirliyinə
- Hesablama Palatasına
- Mərkəzi Banka

Bölmə: 06#03

Ad	06#03
Suallardan	33
Maksimal faiz	33
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə hüququnda maddi normaların daha çox tətbiq olunduğu hüquq sahəsi hansıdır? (Çəki: 1)

- sığorta hüququ
- maliyyə hüququ
- büdcə hüququ
- vergi hüququ
- bank hüququ

Sual: Azərbaycan Respublikasında hər növbəti il üçün qəbul edilən Dövlət Büdcəsi haqqında qanunu ibarətdir? (Çəki: 1)

- texniki normalardan
- maddi normalardan
- proqnoz normalardan
- mexaniki normaları
- prosesual normalardan

Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının qanunu hesab edilir? (Çəki: 1)

- texniki xarakterli
- maddi xarakterli
- prosesual xarakterli
- mexaniki xarakterli
- icra xarakterli

Sual: Aşağıdakılardan hansı büdcə kəsirinin azalmasına nail olmaq üçün Azərbaycan Respublikasının «Büdcə sistemi haqqında» 2 iyul 2002-ci il tarixli qanununda müəyyən edilmiş tədbir deyil? (Çəki: 1)

- büdcə kəsiri məbləğinin müəyyən edilməsi
- kredit ehtiyatlarından istifadə edilməsi

- dövlət büdcəsinin müdafiə olunmuş maddələri istisna olmaqla bütün xərclərin proporsional qaydada ixtisarı mexanizmi – sekvestr tətbiq edilməsi
 - büdcə kəsirinin UDM-in 50%-lik nisbəti ilə əlaqələndirilməsi
 - dövlətin qısamüddətli öhdəliklərinin, yeni dövlət istiqrazlarının buraxılması və yayılmasından əldə olunan vəsaitlərdən istifadə edilməsi
-

Sual: Azərbaycan Respublikası Kontitusiyasına əsasən Azərbaycan Respublikasının büdcə sisteminin 1-ci səviyyəsi hesab edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının dövlət büdcəsi və bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan MR-nın dövlət büdcəsi
 - Bələdiyyə büdcələri və Naxçıvan MR-nın dövlət büdcəsi
 - Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi
-

Sual: Azərbaycan Respublikası Kontitusiyasına əsasən Azərbaycan Respublikasının büdcə sisteminin 2-ci səviyyəsi hesab edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının dövlət büdcəsi və bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan MR-nın dövlət büdcəsi
 - bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın dövlət büdcəsi və bələdiyyə büdcələri
 - Azərbaycan Respublikasının dövlət büdcəsi
-

Sual: «Büdcə sistemi haqqında» qanuna əsasən mərkəzi büdcədən yerli büdcələrə aşağıdakı formada ayırma həyata keçirilə bilməz? (Çəki: 1)

- dotasiya
 - subsidiya
 - transfert
 - subvensiya
 - transaksiya
-

Sual: «Büdcə sistemi haqqında» qanuna əsasən mərkəzi büdcədən yerli büdcələrə aşağıdakı formada ayırma həyata keçirilə bilməz? (Çəki: 1)

- büdcə ssudası
 - subsidiya
 - konsiqnasiya
 - subvensiya
 - qrant
-

Sual: «Büdcə sistemi haqqında» qanuna əsasən mərkəzi büdcədən həyata keçirilən ayrımalardan hansı qaytarılan hesab edilir? (Çəki: 1)

- büdcə ssudası
- subsidiya
- transfert
- subvensiya

grant

Sual: «Büdcə sistemi haqqında» qanuna əsasən mərkəzi büdcədən həyata keçirilən ayrımalardan hansı nəzərdə tutulan tədbir reallaşdırılmadıqı təqdirdə geri qaytarılmalıdır? (Çəki: 1)

- büdcə ssudası
 - subsidiya
 - transfert
 - subvensiya
 - grant
-

Sual: Azərbaycan Respublikasının hər növbəti il üçün təsdiq edilən dövlət büdcəsi haqqında qanunları ibarətdir? (Çəki: 1)

- maddi normlardan
 - prosesual normlardan
 - stimullaşdırıcı normlardan
 - tənzimləyici normlardan
 - imperativ normlardan
-

Sual: Azərbaycan Respublikasının hər növbəti il üçün təsdiq edilən dövlət büdcəsinin hazırlanıb təsdiq olunmasını müəyyən edən normalar ibarətdir? (Çəki: 1)

- tənzimləyici normlardan
 - prosesual normlardan
 - stimullaşdırıcı normlardan
 - imperativ normlardan
 - maddi normlardan
-

Sual: Büdcələrin tərtib olunması, baxılması və təsdiq olunması, onların icrası, habelə büdcələrin icrasına dair hesabatın tərtib və təsdiq olunması ilə əlaqədar dövlətin prosesual xarakterli büdcə hüquq normaları ilə nizama salınan fəaliyyəti hesab edilir? (Çəki: 1)

- büdcə hüququ
 - büdcə tərtibi
 - büdcə quruculuğu
 - büdcə prosesi
 - büdcə nəzarəti
-

Sual: Büdcə prosesinin həyata keçirilməsi zamanı aşağıdakılardan hansı prinsip hesab edilmir? (Çəki: 1)

- büdcə prosesi mərhələlərinin təkrarlığı
 - dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanlarının büdcə prosesi mərhələlərindəki fəaliyyətlərində hakimiyyət bölgüsü
 - büdcə təsnifatına uyğun olaraq büdcə göstəricilərinin ixtisaslaşdırılması
 - maliyyə ehtiyatlarının tamlığı
 - aşkarlıq
-

Sual: Bütçə prosesi həyata keçirilərkən aşağıdakılardan hansı bütçə quruluşu prinsipi hesab edilmir? (Çəki: 1)

- vahidlik
 - tamlıq
 - reallıq
 - birdəfəlik
 - müstəqillik
-

Sual: Azərbaycan Respublikasının «Bütçə sistemi haqqında» qanununa əsasən bütçə dövrünün birinci mərhələsi hesab edilir? (Çəki: 1)

- bütçənin müzakirəsi və təsdiq edilməsi
 - bütçənin tərtib edilməsi, baxılması və təsdiq edilməsi
 - bütçənin tərtib edilməsi və təsdiq edilməsi
 - bütçənin sekvestri, tərtib edilməsi, baxılması və təsdiq edilməsi
 - bütçənin qanun formasına salınması və təsdiq edilməsi
-

Sual: Dövlət bütçəsi layihəsi ilə birlikdə bir sıra mühüm sənədlər də hazırlanır. Onlar bir qayda olaraq dövlət bütçəsinin icra edilməsi ilə bağlı olduğu üçün hazırlanır.

Aşağıdakılardan hansı həmin sənədrə aid deyil? (Çəki: 1)

- cari ilin dövlət bütçəsinin icrasının vəziyyəti barədə hesabat
 - növbəti bütçə ili üzrə Azərbaycan Respublikasının dövlət bütçəsi haqqında qanun layihəsi
 - Azərbaycan Respublikasının növbəti bütçə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri
 - Azərbaycan Respublikasının növbəti ili üzrə enerji balansı
 - bütçə və vergi siyasətinin əsas istiqamətləri
-

Sual: Dövlət bütçəsi layihəsi ilə birlikdə bir sıra mühüm sənədlər də hazırlanır. Onlar bir qayda olaraq dövlət bütçəsinin icra edilməsi ilə bağlı olduğu üçün hazırlanır.

Aşağıdakılardan hansı həmin sənədrə aid deyil? (Çəki: 1)

- dövlət bütçəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar
 - Azərbaycan Respublikasının ərazi üzrə Vahid (Toplu) Maliyyə Balansı
 - Azərbaycan Respublikasının Tədiyyə Balansı
 - növbəti il üzrə icmal bütçənin layihəsi
 - dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərə dair məlumat
-

Sual: Növbəti bütçə ili üzrə dövlət bütçəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən hansı orqana göndərməlidir? (Çəki: 1)

- Nazirlər Kabinetinə
 - Maliyyə Nazirliyinə
 - Ambudsman Aparatına
 - Milli Məclisə
 - Konstitusiya Məhkəməsinə
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq kim tərəfindən Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim edilir? (Çəki: 1)

- Maliyyə Naziri
 - Azərbaycan Respublikası Prezidenti
 - Parlament Sədri
 - Ali Məhkəmə
 - Mərkəzi Bankın Sədri
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi harda həyata keçirilir? (Çəki: 1)

- Ambudsman Aparatında
 - Milli Məclisdə
 - Nazirlər Kabinetində
 - Maliyyə Nazirliyində
 - Konstitusiya Məhkəməsində
-

Sual: Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və təsdiqi həyata keçirilir? (Çəki: 1)

- Nazirlər Kabinetinin Daxili Nizamnaməsinə uyğun olaraq
 - Ambudsman Aparatının Daxili Nizamnaməsinə uyğun olaraq
 - Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinə uyğun olaraq
 - Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq
 - Maliyyə Nazirliyinin Daxili Nizamnaməsinə uyğun olaraq
-

Sual: Növbəti büdcə ili üzrə «Dövlət büdcəsi haqqında» qanuna əsasən aşağıdakı göstəricilərdən hansı təsdiq olunmur? (Çəki: 1)

- büdcə gəlirlərinin ümumi məbləği
 - büdcəyə veriləcək ianələrin məbləği
 - mədaxil mənbələri üzrə gəlirlərin məbləği
 - ayrı-ayrı vergilərdən dövlət büdcəsinə ayırmaların normativləri
 - xərclərin ümumi məbləği
-

Sual: Növbəti büdcə ili üzrə «Dövlət büdcəsi haqqında» qanuna əsasən aşağıdakı göstəricilərdən hansı təsdiq olunmur? (Çəki: 1)

- funksional və iqtisadi təsnifatın uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği
 - büdcə kəsinin yuxarı həddinin məbləği
 - Naxçıvan MR-nın büdcəsinə və yerli büdcələrə verilən dotasiyaların, subsidiyaların, subvensiyaların məbləği
 - beynəlxalq öhdəliklər, daxili və xarici borclar üzrə öhdəliklər, daxili və xarici borclar üzrə ödənişlər
 - büdcə mədaxilinin aşağı həddinin məbləği
-

Sual: «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının 2 iyul 2002-ci il tarixli Qanununun 18-ci və 19-cu maddələrinə əsasən dövlət büdcəsinin icrası həyata keçirilir? (Çəki: 1)

- Vergilər Nazirliyi vasitəsilə
 - Baş Dövlət Xəzinədarlığı vasitəsilə
 - Mərkəzi Bank vasitəsilə
 - Əyyar Palatası vasitəsilə
 - Hesablama Palatası vasitəsilə
-

Sual: Dövlət büdcəsindən maliyyələşdirilən bütün tədbirlərin, idarə və təşkilatların xəzinədarlıqdan keçən əməliyyatların müvafiq uçot standartlarına uyğun olaraq uçotunu aparmaq hansı qrupun başlıca funksiyasıdır? (Çəki: 1)

- Mərkəzi Bankın
 - Əyyar Palatasının
 - Vergilər Nazirliyinin
 - Baş Dövlət Xəzinədarlığının
 - Hesablama Palatasının
-

Sual: Müəyyən olunmuş qaydada subsidiyaların verilməsini təmin edən, beynəlxalq təşkilatlara üzvlük haqlarını, dövlətin daxili və xarici borcları üzrə birbaşa xərcləri həyata keçirən aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Mərkəzi Bank
 - Əyyar Palatası
 - Baş Dövlət Xəzinədarlığı
 - Vergilər Nazirliyi
 - Hesablama Palatası
-

Sual: Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- parlament nəzarəti
 - prezident nəzarəti
 - yerli icra hakimiyyətinin nəzarəti
 - maliyyə-kredit orqanlarının nəzarəti
 - auditor nəzarəti
-

Sual: Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində möhkəmlənir? (Çəki: 1)

- icra intizamı
 - vergi intizamı
 - maliyyə intizamı
 - nəzarət intizamı
 - mülki intizam
-

Sual: Maliyyə nəzarətinin həyata keçirilməsində aşağıdakılardan hansı vəzifə hesab edilmir? (Çəki: 1)

- müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq

- maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdartmək
- hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin mənimsənilməsi
- maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət verəmək
- dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək

Sual: Büdcə hüququnun predmetinə aşağıdakı münasibət daxil deyildir? (Çəki: 1)

- Azərbaycan Respublikasının büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
- respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi ilə əlaqədar münasibətlər
- vergi təhllərinin verilməsi ilə əlaqədar yaranan münasibətlər
- büdcə sistemine daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər
- respublikanın gəlir və xərclərinin büdcələr arasında bölüşdürülməsi ilə əlaqədar münasibətlər

Sual: Maliyyə münasibətlərində maliyyə fəaliyyətinin funksiyasına görə aşağıdakı qrupu yoxdur? (Çəki: 1)

- pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər
- təsərrüfat subyektlərinin maliyyəsinin formalaşdırılması ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər
- dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
- maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər

Sual: Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakı daxil deyil? (Çəki: 1)

- dövlət maliyyəsi
- maliyyə fondu
- müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
- kredit fondu
- sığorta fondu

BÖLMƏ: 07#01

Ad	07#01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müəssisələrin (təşkilatların) maliyyə fondu Azərbaycan Respublikasının...? (Çəki: 1)

- iqtisadiyyatının əsasıdır
- büdcənin əsasıdır
- istehsal vasitəsidir
- maliyyə sisteminin mühüm həlqələrindən biridir
- iqtisadi fəaliyyətinin bazisidir

Sual: Amortizasiya ayrımları, mənfəət və əmlakın satışından əldə olunmuş gəlir daxili müəssisənin maliyyə ehtiyatlarının yaradılması baxımından hesab edilir? (Çəki: 1)

- xarici mənbələr
 - əvəzli mənbələr
 - sığorta mənbələri
 - daxili mənbələr
 - birdəfəlik mənbələr
-

Sual: Bank kreditləri, başqa müəssisədən alınan boclar, büdcə və büdcədən kənar fondlardan ayrılmış vəsaitlər və s. müəssisənin maliyyə ehtiyatlarının yaradılması baxımından hesab edilir? (Çəki: 1)

- sığorta mənbələri
 - əvəzli mənbələr
 - xarici mənbələr
 - birdəfəlik mənbələr
 - daxili mənbələr
-

Sual: Müəssisənin maliyyə ehtiyatlarının mənbəyini ən əvvəl təşkil edir? (Çəki: 1)

- mənfəət
 - investisiya
 - gəlir
 - dotasiya
 - maya dəyəri
-

Sual: Müəssisənin ümumi mənfəətindən mənfəət vergisi tutulduqdan sonra qalan mənfəət aşağıdakılardan hansıdır? (Çəki: 1)

- xüsusi mənfəət
 - xalis mənfəət
 - ümumi mənfəət
 - daimi mənfəət
 - təmiz mənfəət
-

Sual: Müəssisə maliyyəsi aspektindən maya dəyəri nəyi əks etdirir? (Çəki: 1)

- məhsulun (iş və xidmətlərin) istehsalı və satışı üzrə müəssisənin pul formasında çəkdiyi xərcləri
 - məhsulun (iş və xidmətlərin) istehsalı üzrə müəssisənin pul formasında çəkdiyi xərcləri
 - məhsulun (iş və xidmətlərin) satışı üzrə müəssisənin pul formasında çəkdiyi xərcləri
 - məhsulun (iş və xidmətlərin) istehsalı və satışı üzrə müəssisənin maddi formasında çəkdiyi xərc
 - məhsulun (iş və xidmətlərin) istehsalı və satışı üzrə müəssisənin natura xərclərini
-

Sual: Azərbaycan Respublikasında mənfəət vergisi tətbiq edilmişdir? (Çəki: 1)

- 1981-ci ildən

- 2001-ci idən
- 2011-ci idən
- 1991-ci idən
- 1971-ci idən

Bölmə: 07#02

Ad	07#02
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müəssisələrin maliyyə fondunun rolu ondadır ki, bilavasitə maddi istehsal prosesində ölkənin...? (Çəki: 1)

- rəqabətqabiliyyətliliyi formalaşır
- milli gəliri yaranır
- iqtisadiyyatında tarazlıq olur
- iqtisadi strukturu meydana çıxır
- təhlükəsizliyi təmin edilir

Sual: Müəssisələrin (təşkilatların) maliyyə fondu hansı hüquq sahəsinin tənzimləmə obyektidir? (Çəki: 1)

- vergi hüququnun
- inzibati hüququn
- təsərrüfat hüququnun
- maliyyə hüququnun
- mülkü hüququn

Sual: Müəssisənin maliyyə fondu maddi mənada onun...? (Çəki: 1)

- iqtisadi ehtiyatlarıdır
- pul ehtiyatlarıdır
- resurs ehtiyatlarıdır
- illik ehtiyatlarıdır
- istehsal ehtiyatlarıdır

Sual: Müəssisənin əmlakının aktivlər və passivlərindən ibarət olması təsbit olunmuşdur? (Çəki: 1)

- Mülki Məcəllədə
 - Müəssisə haqqında qanunda
 - Konstitusiyada
 - Rəqabət Məcəlləsində
 - Sahibkarlıq qanununda
-

Sual: Müəssisənin maliyyə ehtiyatlarının ilkin mənbəyini müəssisənin fondu təşkil edir? (Çəki: 1)

- nizamlama
 - əsasnamə
 - nizamnamə
 - ilkin kapital
 - stabilləşmə
-

Sual: Mulki qanunvericiliyə əsasən nizamnamə fondu balansın aid edilir? (Çəki: 1)

- aktivlərinə
 - balansarxası hesaba
 - müxbir hesaba
 - passivlərinə
 - alternativ hesaba
-

Sual: Müəssisənin maliyyə mənbəyi hesab edilən mənfəət aşağıdakı kimi fərqləndirilir? (Çəki: 1)

- daimi və müvəqqəti
 - birdəfəlik və dövrü
 - daxili və xarici
 - ümumi və xalis mənfəət
 - pul və maddi
-

Sual: Malların (işlər və xidmətlərin) satışından və ya əmlakın satışından, yaxud da başqa əməliyyatlardan əldə olunan gəlirlər ilə çəkilən xərclər arasında fərq hesab edilir? (Çəki: 1)

- xüsusi mənfəət
 - xalis mənfəət
 - ümumi mənfəət
 - daimi mənfəət
 - təmiz mənfəət
-

Sual: Müəssisənin istehsal etdiyi məhsulun (iş və xidmətlərin) maya dəyərini əməl gətirən xərclərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- maddi xərclər
 - əməyin ödənilməsi ilə bağlı olan xərclər
 - əsas fondların amortizasiyası
 - sosial ehtiyaclar üçün ayırmalar
 - dövlət investisiyası
-

BÖLMƏ: 08#01

Ad	08#01
Suallardan	6
Maksimal faiz	6

Sual: Vergi hüququ hansı iqtisadi hüquq sahəsinin institutu hesab edilir? (Çəki: 1)

- büdcə hüququnun
- maliyyə hüququnun
- inzibati hüququn
- mülki hüququn
- təsərrüfat hüququnun

Sual: Vergi hüquq...? (Çəki: 1)

- ali hüquqdur
- xüsusi hüquqdur
- ümumi hüquqdur
- şəxsi hüquqdur
- humanitar hüquqdur

Sual: Qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş həcmlərdə və müddətlərdə hüquqi və fiziki şəxslərin gəlirlərindən dövlət büdcəsinə alınan ümumməcburi, fərdi-əvəzsiz pul ödəməsi necə adlanır? (Çəki: 1)

- vergi
- rüsum
- yığım
- reze vergi
- kvaziver

Sual: Qanunvericiliyə əsasən hər hansı bir şəxs tərəfindən müvafiq dövlət orqanlarına müraciət olunduqda birdəfəlik ödənilən əvəzli ödəmə necə adlanır? (Çəki: 1)

- vergi
- rüsum
- yığım
- reze vergi
- kvazivergi

Sual: Qanunvericiliyə əsasən müəyyən hüquqdan istifadə etməyə və ya fəaliyyət göstərmək hüququ əldə etməyə görə alınan əvəzli ödəmə necə adlanır? (Çəki: 1)

- vergi
- rüsum
- yığım
- reze vergi
- kvazivergi

Sual: Qanunvericiliyə əsasən vergiyə məxsus hüquqi əlamətləri olmayan məcburi ödəmə

necə adlanır? (Çəki: 1)

- vergi
- rüsum
- yığım
- reze vergi
- kvazivergi

Bölmə: 08#02

Ad	08#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Vergi hüququnun aşağıdakı fərqləndirici cəhəti düzgün deyil? (Çəki: 1)

- vergi hüququ mülkiyyətli subyektlərin ümumi icbari davranış qaydalarını və vəzifəli şəxslər üçün səlahiyyətverici müddəaları birləşdirən normalar sistemidir
- vergi hüququ maliyyə sistemini müəyyən edən hüquq normaları sistemidir
- vergi hüququ predmetli instituttur
- vergi hüququ vergi ödəmələrinin müəyyən edilməsi və alınması üzrə ictimai münasibətləri tənzimləyir
- vergi hüququ fiziki və hüquqi şəxslərin öhdəliklərini müəyyən edir

Sual: Konstitusiyanın 73-cü maddəsinə əsasən? (Çəki: 1)

- “vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- “qanunla təyin edilmiş dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- “qanunla təyin edilmiş vergiləri vaxtında ödəmək hər kəsin borcudur”
- “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- “qanunla dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”

Sual: Vergi hüququ ilə bağlı olan hansı akt 11.07.2000-ci ildə qəbul olunmuş və 01.01.2001-ci il tarixində qüvvəyə minmişdir? (Çəki: 1)

- İkiqat verqitutma haqqında qanun
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- əlavə dəyər vergisi haqqında qanun
- mənfəət vergisi haqqında qanun

Sual: İerarxiya üzrə vergi hüququnun ali qanunvericilik aktı hansıdır? (Çəki: 1)

- İkiqat verqitutma haqqında qanun
- əlavə dəyər vergisi haqqında qanun

- mənfi vergisi haqqında qanun
 - Azərbaycan Respublikasının Konstitusiyası
 - Azərbaycan Respublikasının Vergi Məcəlləsi
-

Sual: Aşağıdakılardan hansı vergi hüquq münasibətlərinin subyekti deyil? (Çəki: 1)

- vergi ödəyiciləri
 - dövlət orqanları
 - vergilərin ödənilməsi ilə əlaqəli şəxslər
 - bələdiyyə orqanları
 - ədliyyə orqanları
-

Sual: Vergi hüququnun metodu...? (Çəki: 1)

- iqtisadi metoddur
 - inzibati metoddur
 - müstəqim metodudur
 - hakimiyyət göstərişləri metodudur
 - birbaşa metodudur
-

Sual: Vergi hüququ da daxil olmaqla hüququn ümumi sahələri bütövlükdə nəyi təmin etmək məqsədi daşıyır? (Çəki: 1)

- sosial ədalətlik prinsipini
 - dövlətin və cəmiyyətin maraqlarını
 - korporativ iş birliyini
 - iqtisadi idarəetməni
 - struktur təkmilləşdirməni
-

Sual: Vergi qanunvericiliyi aşağıdakı güzəştə nəzərdə tutur? (Çəki: 1)

- verginin ləğv edilməsi
 - vergi stimullaşdırıcılarının ləğvi
 - vergi məsləhətlərinin dayandırılması
 - vergi dərəcəsinin aşağı salınması
 - vergi yayınmalarına görə güzəşt
-

Sual: Vergi qanunvericiliyi aşağıdakı güzəştə nəzərdə tutur? (Çəki: 1)

- vergi məsləhətlərinin dayandırılması
 - vergi stimullaşdırıcılarının ləğvi
 - vergi məbləğinin aşağı salınması
 - vergi yayınmalarına görə güzəşt
 - verginin ləğv edilməsi
-

Sual: Hansı vergi sistemi modeli fiziki şəxslərdən alınan birbaşa vergilərə üstünlük verən modeldir? (Çəki: 1)

- anqlosakson modeli
- avrokontinental modeli
- latınamerikan modeli

- şərqı asiya modeli
- qarışıq model

Sual: Hansı vergi sistemi modelinə dövlət büdcəsində dolayı vergilərin payının çox olması ilə xarakterikdir? (Çəki: 1)

- anqlosakson modeli
- avrokontinental modeli
- latınamerikan modeli
- şərqı asiya modeli
- qarışıq model

Sual: Hansı vergi sistemi modeli böhranlı iqtisadiyyat şəraitində vergilərin yığılmasını həyata keçirən dövlətlərdə olan vergi sistemi modelidir? (Çəki: 1)

- anqlosakson modeli
- avrokontinental modeli
- latınamerikan modeli
- şərqı asiya modeli
- qarışıq model

BÖLMƏ: 08#03

Ad	08#03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Konstitusiyanın 94-cü maddəsinə görə respublikamızda maliyyə fəaliyyətinin, vergi və rüsumların ümumi əsaslarının müəyyən edilməsi səlahiyyəti məxsusdur? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər nazirliyinə
- Azərbaycan Respublikasının Prezidentinə
- Azərbaycan Respublikasının Maliyyə nazirliyinə
- Azərbaycan Respublikasının Milli Məclisinə
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

Sual: Dövriyyə həcmnin səviyyəsinə görə, regionlar üzrə fərqlənən vergi növü hansıdır? (Çəki: 1)

- əlavə dəyər vergisi
- sadələşdirilmiş vergi
- mənfəət vergisi
- aksizlər
- diferensial vergi

Sual: Vergiqoyulmanın bütün vergilər üçün əhəmiyyətli olan əsas müddəalarını nə müəyyən edir? (Çəki: 1)

- vergi hüququnun xüsusi hissəsi
- vergi hüququnun ümumi hissəsi
- vergi hüququnun birinci hissəsi
- vergi hüququnun qanunvericilik hissəsi
- vergi hüququnun ümumi hissəsi

Sual: Verginin ödənilməsinin üsullarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- deklarativ üsulla verginin ödənilməsi
- sifariş üzrə verginin ödənilməsi
- gəlir mənbəyində verginin ödənilməsi
- kadastr üsulu ilə verginin ödənilməsi
- bildiriş üzrə verginin ödənilməsi

Sual: Vergi sistemində daxil olan ödəmələrin hüquqi formasına görə aşağıdakı növü yoxdur? (Çəki: 1)

- vergilər
- rüsumlar
- yığımlar
- reze vergilər
- kvazivergilər

Sual: Vergilərin konkret növlərinin seçilməsini, onların əlaqəsi və əhəmiyyətini şərtləndirən ümumiqtisadi (makroiqtisadi) faktorlardan asılı olaraq bazis xarakterli müxtəlif vergi sistemi modellərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- anqlosakson modeli
- avrokontinental modeli
- latınamerikan modeli
- şərqə asiya modeli
- qarışıq model

BÖLMƏ: 09#01

Ad	09#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Banklar aşağıdakı sahədə fəaliyyət göstərir? (Çəki: 1)

- broker fəaliyyəti sahəsində
- konsaltinq sahəsində

- istehsal sahəsində
 - mübadilə sahəsində
 - istehsalatda
-

Sual: Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sistemi?
(Çəki: 1)

- üç pilləlidir
 - iki pilləlidir
 - bir pilləlidir
 - dörd pilləlidir
 - pilləsizdir
-

Sual: Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin birinci pilləsi hesab edilir? (Çəki: 1)

- Xalq Bank
 - Mərkəzi Bank
 - Texnika Bank
 - Royal Bank
 - Bank Standart
-

Sual: Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin ikinci pilləsi hesab edilir? (Çəki: 1)

- Mərkəzi Bank
 - Milli Bank
 - Kommersiya bankları
 - Kredit təşkilatları
 - Lizing kompaniyaları
-

Sual: Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pul emissiyasını həyata keçirir?
(Çəki: 1)

- Xalq Bank
 - Royal Bank
 - Texnika Bank
 - Mərkəzi Bank
 - Bank Standart
-

Sual: Kommersiya banklarının təsnifat qrupuna daxil deyil? (Çəki: 1)

- ipoteka bankları
 - investisiya bankları
 - əmanət bankları
 - kooperativ banklar
 - vasitəçi banklar
-

Sual: Mülkiyyət formasına görə aşağıdakı bank təsnifat qrupuna daxil deyil? (Çəki: 1)

- dövlətlərarası banklar

- bələdiyyə və kommunal
 - dövlətin iştirakı olan banklar
 - hökumət bankları
 - kooperativ banklar
-

Sual: "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanun nə vaxt qəbul edilib? (Çəki: 1)

- 1992-ci ildə
 - 1991-ci ildə
 - 1994-cü ildə
 - 1989-cu ildə
 - 2002-ci ildə
-

Sual: Manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur? (Çəki: 1)

- 2006-cı il yanvarın 1-dən
 - 1995-ci il yanvarın 1-dən
 - 1992-ci il yanvarın 1-dən
 - 1993-cü il yanvarın 1-dən
 - 2004-cü il yanvarın 1-dən
-

BÖLMƏ: 09#02

Ad	09#02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bankların iqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur? (Çəki: 1)

- bank müəssisə kimi
 - bank ticarət müəssisəsi kimi
 - bank təmsilçi müəssisə kimi
 - bank vasitəçi müəssisə kimi
 - bank birjanın agentı kimi
-

Sual: Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub bölünür? (Çəki: 1)

- yerli və xarici banklara
 - universal və ixtisaslaşmış banklara
 - kiçik və iri banklara
 - mərkəzi və kommersiya banklarına
 - dövlət və özəl banklara
-

Sual: Universal banklar ...? (Çəki: 1)

- kredit xidmətləri göstərmək hüququna malikdirlər
 - bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər
 - bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
 - bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər
 - bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər
-

Sual: İxtisaslaşmış bankların güclü inkişafı əsasən müşahidə olunmuşdur? (Çəki: 1)

- XVIII əsrin ikinci yarısından sonra
 - XXI əsrin ikinci yarısından sonra
 - XIX əsrin ikinci yarısından sonra
 - XX əsrin ikinci yarısından sonra
 - XVII əsrin ikinci yarısından sonra
-

Sual: Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
-

Sual: Aşağıdakılardan hansı bank hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi akt deyil? (Çəki: 1)

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi
 - Azərbaycan Respublikasının Konstitusiyası
 - Mərkəzi Bankın qəbul edilmiş normativ aktları
 - "Kredit İttifaqları" haqqında qanun
 - "Dövlət büdcəsi haqqında qanun"
-

Sual: Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı banka məxsusdur? (Çəki: 1)

- Xalq Banka
 - Royal Banka
 - Texnika Banka
 - Mərkəzi Banka
 - Bank Standarta
-

Sual: Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mənfəətindən vergi tutulmayan bank hansıdır? (Çəki: 1)

- Xalq Bank
 - Mərkəzi Bank
 - Texnika Bank
 - Royal Bank
 - Bank Standart
-

Bölmə: 09#03

Ad	09#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan sistemində biruzə verir? (Çəki: 1)

- malyə sistemində
- bank sistemində
- kredit sistemində
- valyuta sistemində
- sığorta sistemində

Sual: Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil? (Çəki: 1)

- bank və müştəri arasında
- Mərkəzi bank və banklar arasında
- Mərkəzi bank ilə sahibkar arasında
- Mərkəzi bank ilə hökumət arasında
- bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında

Sual: Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil? (Çəki: 1)

- passiv bank əməliyyatları
- direktiv bank əməliyyatları
- vasitəçi bank əməliyyatları
- yardımçı bank əməliyyatları
- aktiv bank əməliyyatları

Sual: Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz? (Çəki: 1)

- məcburi ehtiyatın yaradılması
- lisenziyanın verilməsi və onun geri götürülməsi
- əmanət yerləşdirməyə məcburetme
- zərər vurulması
- müqavilə və ya birtərəfli əqd

Sual: Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz? (Çəki: 1)

- tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi

- dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərin təmərküzləşdirilməsi
 - klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi
 - ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
 - fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
-

Sual: Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz? (Çəki: 1)

- qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi
 - maliyyə müşaviri, maliyyə agentləri və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
 - qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
 - dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq
 - kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
-

Sual: Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil? (Çəki: 1)

- dövlətin pul və valyuta siyasətini müəyyən edir
 - dövlət büdcəsinin layihəsini tərtib edir
 - manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir
 - valyuta tənzimini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır
 - bank sisteminə nəzarəti həyata keçirir
-

BÖLMƏ: 11#02

Ad	11#02
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Valyuta tənzimi haqqında» qanuna əsasən Azərbaycan Respublikasının valyuta tənzimi orqanları aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Milli Məclis və Maliyyə Nazirliyi
 - Milli Məclis və Mərkəzi Bank
 - Milli Məclis və Hesablama Palatası
 - Milli Məclis və Parlamentaent
 - Milli Məclis və Nazirlər Kabineti
-

Sual: Məqsədi bir-birinin tapşırığı əsasında ödəmə və hesablaşmaların həyata keçirilməsi olan banklararası müqavilə münasibəti necə adlanır? (Çəki: 1)

- daxili münasibətlər

- birgə münasibətlər
- qarşılıqlı münasibətlər
- müxbir münasibətlər
- daimi münasibətlər

Sual: Bank öz müxbiri ilə ona verilən tapşırıqlar üzrə aşağıdakı hesablar vasitəsilə valyuta hesablaşmalarını həyata keçirir? (Çəki: 1)

- «kostro» və «dorro»
- «nostro» və «lorro»
- «fostro» və «torro»
- «mostro» və «zorro»
- «kostro» və «morro»

Sual: Əmtə sənədlərinin təqdim olunması ilə bağlı hesablaşma forması aşağıdakılardan hansıdır? (Çəki: 1)

- sənədli akkreditiv
- inkasso
- kliring hesablaşmalar
- nəğd hesablaşma
- köçürmə

Sual: Aşağıdakılardan hansı valyuta kursuna təsir edən amillərdən deyil? (Çəki: 1)

- ölkənin ödəmə balansının vəziyyəti
- inflyasiya səviyyəsi
- siyasi vəziyyət
- iqtisadiyyatın diversifikasiyası
- qısamüddətli kapitalın ölkələrarası hərəkəti

Bölmə: 11#03

Ad	11#03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Valyuta tənzimi haqqında» qanuna əsasən, «rezidentlər» dedikdə, aşağıdakılardan hansı nəzərdə tutulmur? (Çəki: 1)

- Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən respublikadan kənarında müvəqqəti qalan fiziki şəxslər
- Azərbaycan Respublikası qanunvericiliyinə görə yaradılmış hüquqi şəxslər
- Azərbaycan Respublikası hüduqlarından kənarında yerləşən respublikanın diplomatik və digər rəsmi nümayəndəlikləri
- qeyri-rezidentlərin respublikadan kənarında yerləşən filialları və nümayəndəlikləri

Azərbaycan Respublikasında yerləşən və respublika qanunvericiliyinə görə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar

Sual: Valyuta hüquq münasibətlərinin digər iştirakçıları «qeyri-rezidentlər» adlanır və onlara aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Azərbaycan Respublikası hüdudlarından kənar da daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər
 - qeyri-rezidentlərin Azərbaycan ərazisində yerləşən filial, büro və agentlikləri
 - xarici dövlətlərin qanunvericiliyinə görə yaradılmış, Azərbaycan Respublikası hüdudlarından kənar da yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar
 - rezidentlərin respublikadan kənar da yerləşən filialları və nümayəndəlikləri
 - Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların filial və nümayəndəlikləri
-

Sual: Mərkəzi Bankın valyuta tənzimlənməsinin əsas orqanı kimi «Valyuta tənzimi haqqında» qanuna müvafiq olaraq funksiyalarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir
 - xarici valyutanın emissiyasını və tədavülə buraxılması ilə bağlı tədbirləri həyata keçirir
 - valyuta əməliyyatları üzrə uçotun və hesabatın, sənədləşmə və statistikanın vahid formalarını və qaydalarını müəyyən edir
 - valyuta əməliyyatlarını aparmaq üçün banklara lisenziya verilməsinin ümumi qaydalarını müəyyən edir və bu məqsədlə lisenziya verir
 - valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir
-

Sual: «Valyuta tənzimi haqqında» qanuna əsasən cari əməliyyatlara aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi
 - respublikaya və ya respublikadan kənara qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, pensiya, aliment və miras məbləğlərinin köçürülməsi
 - əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və s. gəlirlərin respublikaya və ya respublikadan kənara köçürülməsi
 - ölkələr arasında kredit sazişlərinin əsasında mütəmadi valyuta ağınlarnın təmin edilməsi və nəzarət
 - malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici respublikaya və ya respublikadan köçürülməsi
-

Sual: Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına sərmayə qoyuluşu

- qeyri-rezidentlərin ölkədəki mülkiyyətinin əldə olunması məqsədilə maliyyə resurslarından istifadə
- qiymətli kağızların əldə edilməsi
- müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi
- malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması

Sual: Beynəlxalq valyuta hesablaşmalarında aşağıdakı hesablaşma formalarından hansı istifadə olunmur? (Çəki: 1)

- sənədli akkreditiv
- inkasso
- klirinq hesablaşmalar
- nəğd hesablaşma
- köçürmə

BÖLMƏ: 12#01

Ad	12#01
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının Hesablama Palatası....? (Çəki: 1)

- fiziki şəxsdir
- ali hüquqi şəxsdir
- hüquqi şəxsdir
- icra orqanıdır
- xarici şəxsdir

BÖLMƏ: 12#02

Ad	12#02
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlət krediti hesab edilir? (Çəki: 1)

- bələdiyyə maliyyəsinin tərkib elementi
- müəssisə maliyyəsinin tərkib elementi
- xarici dövlət maliyyəsinin tərkib elementi

- dövlət maliyyəsinin tərkib elementi
 - hökumət maliyyəsinin tərkib elementi
-

Sual: Dövlət kreditinin bank kreditindən başlıca fərqli xüsusiyyəti hansıdır? (Çəki: 1)

- faiz dərəcələrindəki fərq
 - sahə üzrə ixtisaslaşma
 - kreditin miqdarı
 - kreditin müqabilində tələb edilən girov
 - kreditə görə qoyulan əlavə şərtlər
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədə təhsil xərclərinə aid edilən təşkilatların əmək haqqı
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - dövrüyyəyə daxil edilən dövlət istiqrazlara görə ödənilməli faizlər
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
- Maliyyə Nazirliyinin Mərkəzi Bankdan aldığı kredit
- bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
- transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
- Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - Nəqliyyat Nazirliyinin verdiyi sifarişlərə görə yaranan borc
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - Sosial sığorta pensiyalarına görə yaranan borc
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - Müdafiə Nazirliyinin aldığı ərzaq məhsullarına görə yaranan borc
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - müxtəlif formada cəlb edilən əmanətlər
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı daxili dövlət borcu hesab edilir? (Çəki: 1)

- xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - icarəyə götürülmüş obyektlərə ödənilən haqq
 - bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankından maliyyələşən təşkilatların əmək haqqı
-

Sual: Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir? (Çəki: 1)

- bələdiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Dünya Bankına üzvlük haqqı
-

Sual: Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir? (Çəki: 1)

- bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - Beynəlxalq Valyuta Fonduna üzvlük haqqı
-

Sual: Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir? (Çəki: 1)

- bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - BMT-yə üzvlük haqqı
-

Sual: Aşağıdakılardan hansı xarici dövlət borcu hesab edilir? (Çəki: 1)

- bədiyyə büdcəsindən maliyyələşən təşkilatların əmək haqqı
 - büdcədən maliyyələşən təşkilatların əmək haqqı
 - xarici mənbədən maliyyələşən təşkilatların əmək haqqı
 - transmilli korporasiyalardan maliyyələşən təşkilatların əmək haqqı
 - MDB-yə üzvlük haqqı
-

Sual: Azərbaycan Respublikasının xarici dövlət borcunun uçotunu aparır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
-

Sual: Azərbaycan Respublikasının daxili dövlət borcunun uçotunu aparır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
-

Sual: Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə bağlı lisenziyanı aşağıdakılardan hansı verir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Neft Fondu
 - Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
-

Sual: Sığorta təşkilatlarının təklif etdiyi xidmətlərin hüquqi əsasını nə təşkil edir? (Çəki: 1)

- sığorta fəaliyyəti ilə bağlı Mərkəzi Bankın lisenziyası

- sığorta fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinin lisenziyası
- sığorta fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyinin lisenziyası
- sığorta fəaliyyəti ilə bağlı Sığorta Komitəsinin lisenziyası
- sığorta fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinin lisenziyası

Sual: Sığorta fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir? (Çəki: 1)

- "Sığorta pensiyası haqqında" qanun
- "Sığorta fəaliyyəti haqqında" qanun
- "Təkrar sığorta fəaliyyəti haqqında" qanun
- "Sığorta polisi haqqında" qanun
- "Sosial sığorta haqqında" qanun

Sual: Sığorta fəaliyyəti zamanı müqavilə subyektləri qismində iştirak edir? (Çəki: 1)

- maliyyə konsultantı və şirkət
- sığorta orqanı və nazirlik
- sığorta polisi və sığorta edən
- sığorta edən və sığortalı
- sığorta obyektı və sığortalı

Sual: Maliyyə sisteminin elementi kimi sığorta aşağıdakı kimi təsniləşdirilir? (Çəki: 1)

- sığorta fondu
- sığorta bazası
- sığorta maliyyəsi
- sığorta krediti
- sığorta sistemi

BÖLMƏ: 12#03

Ad	12#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlətin daxili və xarici borcu üzrə limitini müəyyənləşdirmək üçün təklif vermək səlahiyyətli orqan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Sual: Dövlətin xarici borcu üzrə limitini müəyyənləşdirmək üçün təklif vermək səlahiyyətli

orqan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
-

Sual: Dövlətin daxili borcu üzrə limitini müəyyənləşdirmək üçün təklif vermək səlahiyyətli orqan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
-

Sual: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aşağıdakılardan hansı ilə birlikdə dövlət borcunun ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Neft Fondu
 - Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
-

Sual: Dövlət zəmanəti ilə təmin edilən xarici və daxili kreditlər üzrə borc öhdəliklərini qeydiyyatata alan və onların qaytarılmasını təmin etmək üçün müvafiq orqanlar qarşısında məsələ qaldıran aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - Azərbaycan Respublikasının Neft Fondu
 - Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
-

Sual: Hansı xarici və daxili kreditlər üzrə borc öhdəliklərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeydiyyatata alır və onların qaytarılmasını təmin etmək üçün müvafiq orqanlar qarşısında məsələ qaldırır? (Çəki: 1)

- beynəlxalq zəmanət ilə təmin edilən kreditlər üzrə
 - regional zəmanət ilə təmin edilən kreditlər üzrə
 - dövlət zəmanəti ilə təmin edilən kreditlər üzrə
 - bələdiyyə zəmanəti ilə təmin edilən kreditlər üzrə
 - hökumət zəmanəti ilə təmin edilən kreditlər üzrə
-

Sual: Dövlət zəmanəti ilə təmin edilən xarici və daxili kreditlər üzrə borc öhdəliklərini qeydiyyatata alan və onların qaytarılmasını təmin etmək üçün Maliyyə Nazirliyi... ? (Çəki: 1)

- müvafiq orqanlar qarşısında məsələ qaldırır
- pul emissiyasını həyata keçirir

- əlavə borc almaq üçün maliyyə təşkilatlarına müaciət edir
- dövlət büdcəsinə sekvestr tətbiq edir
- büdcədən maliyyələşdirməni rəsmən dayandırır

Bölmə: 15#01

Ad	15#01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Milli valyutanın emissiyası hansı qrup tərəfindən həyata keçirilir? (Çəki: 1)

- Maliyyə Nazirliyi
- Mərkəzi Bank
- Valyuta Birjası
- Qiymətli kağızlar Komitəsi
- Fransa şirkəti

Sual: Azərbaycan Respublikasının pul vahidinin manat olması hansı aktla təsbit olunmuşdur? (Çəki: 1)

- Mərkəzi Bank haqqında qanunla
- Konstitusiya ilə
- Mülkü Məcəllə ilə
- Manat haqqında qanunla
- "Valyuta tənzimi haqqında" qanunla

Sual: Azərbaycanın valyuta sərvətlərinə aşağıdakılardan hansı aid deyil (Çəki: 1)

- xarici valyuta
- xarici valyutada qiymətli kağızlar
- qiymətli metallar
- təbii qiymətli daşlar
- dövlət büdcəsinin profisiti

Sual: Azərbaycanın valyuta sərvətlərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- qızıl, gümüş və platin
- büdcədə artıq qalan vəsait
- palladium
- zümrüd
- mirvari

Sual: Dönərli valyuta istənilən xarici valyutaya... ? (Çəki: 1)

- sərbəst surətdə dəyişdirilə bilməz

- sərbəst surətdə dəyişdirilmək üçün icazə olmalıdır
- sərbəst surətdə dəyişdirilə bilər
- sərbəst surətdə yalnız dollara dəyişdirilə bilər
- sərbəst surətdə yalnız ekyuya dəyişdirilə bilər

Sual: Dönerli valyutalar əsasən hansı ölkələrə məxsus olur? (Çəki: 1)

- keçid iqtisadiyyatlı ölkələrə
- inkişaf etməkdə olan ölkələrə
- üçüncü dünya ölkələrinə
- inkişaf etmiş ölkələrə
- MDB ölkələrinə

Bölmə: 15#02

Ad	15#02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasında valyuta hüququnun formalaşmasının ilkin əsası hesab edilir? (Çəki: 1)

- Dünya bankına üzv olması
- Beynəlxəq Valyuta Fonduna üzv olması
- Yenidənqurma və İnkişaf Bankına üzv olması
- Avropa İttifaqına üzv olması
- Müstəqil Dövlətlər Birliyinə üzv olması

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının «Valyuta tənzimi haqqında» qanununa əsasən valyuta obyektləri növü deyil? (Çəki: 1)

- Azərbaycan Respublikasının milli valyutası
- milli valyutada qiymətli kağızlar
- valyuta sərvətləri
- xarici valyuta
- valyuta gəlirləri

Sual: Dönerli olub-olmamasından asılı olmayaraq respublika daxilində maliyyə əməliyyatları həyata keçirilməlidir? (Çəki: 1)

- qiymətli kağızla
- notlarla
- xəzinə öhdəliyi ilə
- milli valyuta ilə
- konvertləşən valyuta ilə

Sual: Fond sərvətlərinə aid edilir: (Çəki: 1)

- veksellər
 - çeklər
 - istiqrazlar
 - akkreditivlər
 - borc öhdəlikləri
-

Sual: Fond sərvətlərinə aid edilir: (Çəki: 1)

- borc öhdəlikləri
 - çeklər
 - veksellər
 - akkreditivlər
 - səhmlər
-

Sual: Ödəmə sənədinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- çeklər
 - səhmlər
 - istiqrazlar
 - notlar
 - trendlər
-

Sual: Ödəmə sənədinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- səhmlər
 - veksellər
 - trendlər
 - notlar
 - istiqrazlar
-

Sual: Ödəmə sənədinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- istiqrazlar
 - səhmlər
 - trendlər
 - notlar
 - akkreditivlər
-

Sual: Dünya valyuta sisteminin tələblərini əks etdirən normalara əsasən xarici val-yu-ta-la-rın kurslarının müəyyən olunması üçün əsas hesab olunan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- valyuta kursu
 - valyuta sərbəti
 - valyuta kütləsi
 - valyuta emissiyası
 - valyuta kvotası
-

Sual: Qapalı valyuta xarici valyutanın bir növü kimi iqtisadi cəhətdən...? (Çəki: 1)

- inkişaf etmiş ölkələrin valyutalarıdır
- inkişaf etməkdə olan ölkələrin valyutalarıdır
- zəif inkişaf etmiş dünya ölkələrinin valyutalarıdır
- MDB ölkələrinin valyutalarıdır
- keçid iqtisadiyyatlı ölkələrin valyutalarıdır

Bölmə: 15#03

Ad	15#03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasında valyuta əməliyyatlarının tənzimlənməsini təmin edən normativ akt aşağıdakılardan hansıdır? (Çəki: 1)

- "Manat haqqında" qanun
- "Valyuta tənzimi haqqında» qanun
- "Valyuta mübadiləsi haqqında" qanun
- "Maliyyə Nazirliyinin" əsasnaməsi
- "Valyuta birjasının" əsasnaməsi

Sual: Azərbaycanda valyuta münasibətləri özünəməxsus formada, yeni....? (Çəki: 1)

- qiymətli kağızlar münasibətləri tərkibində inkişaf edir
- maliyyə münasibətləri tərkibində inkişaf edir
- bank münasibətləri tərkibində inkişaf edir
- sığorta münasibətləri tərkibində inkişaf edir
- xarici iqtisadi əlaqələr tərkibində inkişaf edir

Sual: Qızıl və valyuta ehtiyatları rəsmi ehtiyatı hesab edilir? (Çəki: 1)

- Mərkəzi icra hakimiyyətinin
- Parlamentin
- Mərkəzi Bank və Xəzinədarlığın
- Ambudsmanın
- Vergilər nazirliyinin

Sual: Hər hansı bir dövlətin qızıl ehtiyatı aşağıdakılardan hansının təminatı qismində çıxış edir? (Çəki: 1)

- kredit qoyuluşlarının
- sosial inkişafın
- rəqabətqabiliyyətliliyin
- bank emissiyalarının
- insan kapitalının

Sual: Sərbəst dönerli valyuta elə ölkələrin valyutasıdır ki, bu ölkələrdə....? (Çəki: 1)

- cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri tətbiq olunur
- cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri kvotalaşdırılır
- cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri emissiya ilə təmin olunur
- cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri ləğv olunur
- cari əməliyyatlar üzrə valyuta məhdudiyyətləri embarqosu tətbiq edilir

Bölmə: 07#03

Ad	07#03
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Müəssisələrin maliyyə fondu aşağıdakılardan hansı üçün zəruri hesab edilir? (Çəki: 1)

- Prezidentin Ehtiyat fondu
- büdcədən kənar fondlar
- xarici borc fondu
- Neft Fondu
- stabilləşmə fondu

Sual: Müəssisələrin maliyyə fondu aşağıdakılardan hansı üçün zəruri mənbə hesab edilir? (Çəki: 1)

- yol fondu
- xarici borc fondu
- sosial müdafiə fondu
- stabilləşmə fondu
- Neft Fondu

Sual: Müəssisənin mülkiyyət formasından asılı olmayaraq qanuna müvafiq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən, hüquqi şəxs olan müstəqil təsərrüfat subyekti olması hansı aktla müəyyən edilir? (Çəki: 1)

- Müəssisə haqqında qanun
- Konstitusiyaya
- Mülki Məcəllə
- Sahibkarlıq qanunu
- Rəqabət Məcəlləsi

Sual: Büdcə hüququ, vergi hüququ, kreditləşdirmə, hesablaşmalar, valyuta hüququ və s.

müəyyən edir? (Çəki: 1)

- müəssisələrin təşkilati-hüquqi formalarını
 - müəssisələrin təsərrüfat mexanizminin hüquqi rejimini
 - müəssisələrin infrastrukturunun hüquqi rejimini
 - müəssisələrin maliyyə fondunun hüquqi rejimini
 - müəssisələrin istehsal imkanlarının hüquqi rejimini
-

Sual: Müəssisənin əmlakının əmələ gəlməsi mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- təsisçilərin pul və maddi payları
 - əsasnamə kapitalı
 - qiymətli kağızların satışından əldə edilən gəlir
 - məhsul satışından, görülən işlərdən, göstərilən xidmətlərdən alınan gəlir
 - bank kreditləri və digər kreditlər
-

Sual: Müəssisənin əmlakının əmələ gəlməsi mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- bank kreditləri və digər kreditlər
 - kapital qoyuluşu və büdcədən dotasiyalar
 - qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər
 - bütün subvensiyalar
 - hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri
-

Sual: Nizamnamə kapitalı müəssisənin nizamnaməyə əsasən fəaliyyətini təmin etmək üçün mülkiyyətçilər tərəfindən müəssisənin əmlakına qoyulmuş ilkin vəsaitdir və onun məbləği dəqiq müəyyən edilir? (Çəki: 1)

- müəssisənin balansında
 - müəssisənin təşkilati formasında
 - müəssisənin təsis sənədlərində
 - müəssisənin ticarət markasında
 - müəssisənin mülkiyyətində
-

Sual: Əlavə kapital – müəssisənin əlavə işlərlə əldə etdiyi ehtiyatlardır. Hüquq ədəbiyyatında belə vəsaitlərin alınması mənbələrinin aşağıdakı istiqaməti mövcud deyildir? (Çəki: 1)

- başqa müəssisələrin fəaliyyətində paylı iştirakdan əldə olunan gəlirlər
 - sanksiya və ziyanın ödənilməsi formasında əldə olunan məbləğlər
 - əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər
 - təsərrüfat fəaliyyətindən əldə olunan gəlir
 - səhm, istiqraz və digər qiymətli kağızların satışından əldə olunan gəlirlər (dividend və faizlər)
-

Sual: Müəssisələrin maliyyə fondu....? (Çəki: 1)

- birdəfəlik fonddur
- mərkəzləşdirilmiş fonddur
- cari fonddur

- təsərrüfat fondudur
- mərkəzləşdirilməmiş fondur

Sual: Müəssisə əldə etdiyi gəlirin bölüşdürülməsi ilə dövlət qarşısında yerinə yetirməlidir?
(Çəki: 1)

- inkişaf planlarını
- investisiya qoyuluşunu
- əmək haqqı ödənişini
- vergi öhdəliklərini
- sosial transfertləri

Sual: Müəssisə əldə etdiyi gəlirin bölüşdürülməsi ilə dövlət qarşısında yerinə yetirməlidir?
(Çəki: 1)

- inkişaf planlarını
- investisiya qoyuluşunu
- əmək haqqı ödənişini
- büdcədənənar sosial fondlara ayırmaları
- sosial transfertləri

Sual: Müəssisə maliyyəsi aspektindən maddi xərclərə aşağıdakılardan hansı aid deyil?
(Çəki: 1)

- hazırlanan məhsulun tərkibinə daxil olan xammal və materialların dəyəri
- qablaşdırma məmulatlarının və taranın dəyəri
- yarımfabrikatların dəyəri
- istehsal ehtiyacları üçün sərf olunan əməyin dəyəri
- kompleksləşdirici məmulatların dəyəri

Sual: Müəssisə maliyyəsi aspektindən əməyin ödənilməsi ilə bağlı xərclərə aşağıdakılardan hansı daxil edilmir? (Çəki: 1)

- faktiki görülən işə görə əmək haqqı
- növbəti və əlavə məzuniyyətlərin ödənilməsi
- artıq (gecə növbəsində) görülən işə görə əmək haqqına əlavələr
- müəssisənin ştatında olmayan işçinin mülki-hüquqi müqavilələr əsasında yerinə yetirilmiş işə görə əmək haqqının ödənilməsi
- müəssisənin ştatında olan işçinin övladlarına verilən sosial müavinət

Bölmə: 04#01

Ad	04#01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Maliyyə nəzarəti (Çəki: 1)

- yalnız müəssisələrin maraqlarını müdafiə edir
 - yalnız sahibkarların maraqlarını müdafiə edir
 - yalnız vətəndaşların maraqlarını müdafiə edir
 - yalnız idarə və təşkilatların maraqlarını müdafiə edir
 - dövlətin mənafeyini təmin etməklə müəssisə, idarə və vətəndaşların maraqlarını müdafiə edir
-

Sual: “ Maliyyə nəzarətinin yoxlama hərəkətlərinin ifadə üsulu kimi səciyyələndirilən formaları ” olduğunu kim müəyyən etmişdir ? (Çəki: 1)

- dos. N.M.Artyomov
 - R.O.Xalfina
 - M.I.Piskotin
 - S.D.Tsırkin
 - Y.A.Rovinski
-

Sual: Aşağıdakılardan hansılar maliyyə nəzarətinin formasıdır ? 1. ilkin nəzarət 2. Operativ nəzarət 3. Cari nəzarət 4. əvvəlcədən nəzarət 5. sonrakı nəzarət (Çəki: 1)

- 1,3,5
 - 2,4,5
 - 1,4,5
 - 1,2,4
 - 1,2,5
-

Sual: ... qanunvericilik əsasında və audit standartları əsasında təşkil olunur : (Çəki: 1)

- bank fəaliyyəti
 - maliyyə fəaliyyəti
 - audit fəaliyyəti
 - sığorta fəaliyyəti
 - valyuta fəaliyyəti
-

Sual: Maliyyə nəzarəti haqqında yanlış olanı seçin : (Çəki: 1)

- maliyyə nəzarətinin obyektı hər şeydən əvvəl pul münasibətləridir
 - maliyyə nəzarətinin həyata keçirilməsinin zəruriliyi maliyyənin nəzarət funksiyasından irəli gəlir
 - maliyyə nəzarəti yalnız xüsusi istehsal sahələrini əhatə edir
 - maliyyə nəzarəti həm xüsusi istehsal, həm bütöv ictimai təkrar istehsalı, həm də istehsaldankənar sahələri əhatə edir
 - maliyyə nəzarəti dövlət nəzarətinin mühüm həlqəsidir
-

Sual: Maliyyə intizamının tələbləri kimlərə aiddir ? (Çəki: 1)

- yalnız müəssisələrə
- yalnız idarə və təşkilatlara
- yalnız sahibkarlara
- yalnız dövlət orqanlarına

- müəssisə, idarə və təşkilatlar, dövlət orqanları və onların vəzifəli şəxslərinə
-

Sual: ... pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlanmazdan əvvəl həyata keçirilən nəzarətdir ? (Çəki: 1)

- cari nəzarət
 operativ nəzarət
 ilkin nəzarət
 əvvəlcədən nəzarət
 sonrakı nəzarət
-

Sual: . Bu nəzarət fəaliyyət üçün əsas olan lisenziya və sənədlərin – büdcə layihələrinin, maliyyə planları və smetaları, kassa sənədlərinin olub-olmamasının yoxlanılmasından ibarətdir : (Çəki: 1)

- cari nəzarət
 operativ nəzarət
 ilkin nəzarət
 əvvəlcədən nəzarət
 sonrakı nəzarət
-

Sual: ... maliyyə nəzarətinin məqsədi maliyyə hüquq münasibətlərinin iştirakçlarına lazımi metodiki köməklik göstərməkdən ibarətdir : (Çəki: 1)

- cari nəzarət
 operativ nəzarət
 ilkin nəzarət
 əvvəlcədən nəzarət
 sonrakı nəzarət
-

Sual: Cari nəzarət (Çəki: 1)

- pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarətidir
 məqsədi maliyyə hüquq münasibətlərinin iştirakçlarına lazımi metodiki köməklik göstərməkdir
 fəaliyyət üçün əsas olan lisenziya və sənədlərin olub-olmamasının yoxlanılmasından ibarətdir
 maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
 maliyyə əməliyyatlarına başlanmazdan əvvəl həyata keçirilən nəzarətdir
-

Sual: ... nəzarətin aparılmasında məqsəd maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaq və xəbərdar etməkdən ibarətdir : (Çəki: 1)

- cari
 operativ
 ilkin
 əvvəlcədən
 sonrakı
-

Sual: Cari maliyyə nəzarətinin obyektı (Çəki: 1)

- əldə olunmuş gəlirlərdən dövlət qarşısında öhdəliklərin icra olunması ilə və ya təqdim edilmiş pul vəsaitlərinin xərclənməsi ilə bağlı sənədləşdirilmələrdir
 - maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaqdır
 - maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarmaq və xəbərdar etməkdir
 - maliyyə hüquq münasibətlərinin iştirakçılara lazımi metodiki köməklik göstərməkdir
 - heç biri
-

Sual: Bu nəzarətin obyektı əldə olunmuş gəlirlərdən dövlət qarşısında öhdəliklərin icra olunması ilə və ya təqdim edilmiş pul vəsaitlərinin xərclənməsi ilə bağlı sənədləşdirilmələrdir (Çəki: 1)

- cari
 - operativ
 - ilkin
 - əvvəlcədən
 - sonrakı
-

Sual: Sonrakı nəzarət (Çəki: 1)

- maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
 - maliyyə əməliyyatları başlamazdan əvvəl aparılan maliyyə nəzarətidir
 - pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarətidir
 - maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxarır
 - maliyyə hüquq münasibətlərinin iştirakçılara lazımi metodiki köməklik göstərməkdir
-

Sual: Maliyyə nəzarətinin bütün növlərini necə qruplaşdırmaq olar ? (Çəki: 1)

- məcburi, könüllü
 - dövlət, parlament
 - cari, ilkin
 - vergi, valyuta
 - bank, sığorta
-

